

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



“SƏS” qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 201 (5432) 3 noyabr 2017-ci il. “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

“Bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər”

Prezident İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavinini və Dağıstan Respublikası Xalq Məclisinin sədrini qəbul edib



Prezident İlham Əliyev Xalq Artisti Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib



4

Azərbaycanın Birinci vitse-prezidenti Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb



4

YAP-ın 25 illik yubileyi münasibətilə 700 mindən artıq ağac əkiləcək



6

Əli Həsənov: “Bölgədə keçirilən əksər ikitərəfli və çoxtərəfli görüşlərin təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur”



5

İranda nüfuzlu qəzetləri Azərbaycan Prezidentinin bu ölkəyə səfərini geniş işıqlandırır



7

Eldar İbrahimov: “Prezidentlərin üçtərəfli görüşü çox əhəmiyyətli tarixi-siyasi hadisədir”



5

12

Ermənistan mətbuatı ölkədə əhalinin sayının kəskin şəkildə azalması ilə əlaqədar həyəcan təbili çalır



6

“Jewish Journal” qəzeti: “Azərbaycan Hitlerin məğlub olunmasına necə kömək etdi”

How Azerbaijan helped to defeat Hitler



16

Uşu-sandaclarımız dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıblar



3 noyabr 2017-ci il

“Bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər”

Prezident İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavinini və Dağıstan Respublikası Xalq Məclisinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev bildirdi ki, bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir:

-Sizi yenidən görməyimə çox şadam. Bu il həm İlyas Maqomedşalamoviç, həm də Xizri İsayeviç Azərbaycan dövlətinin ali ordeni - “Dostluq” ordeni ilə mükafatlandırılıblar. Müvafiq sərəncamlar mənim tərəfimdən bu ilin martında və iyulunda imzalanıb. Demək istəyirəm ki, Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizin fəaliyyətiniz Rusiya Federasiyası ilə Azərbaycanın, Dağıstanla Azərbaycanın qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlib. Siz Dağıstanın nümayəndələri-siniz. Dağıstanı Azərbaycan ilə çoxəsrlik dostluq, qardaşlıq, əməkdaşlıq telləri bağlayır. O cümlədən Siz Rusiya dövlətinin, Rusiya hökumətinin nümayəndələri-siniz. Siz Moskvada və Dağıstanda Rusiya Federasiyasının inkişafı işində çox mühüm rolunu yerinə yetirirsiniz. Həmçinin çox uğurla tərəqqi edən Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayırırsınız. Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizi tanıyırlar, bizim xalqımızın, ölkəmizin böyük dostları kimi tanıyırlar.

Bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir. Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur. Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yeni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur. Bütün mə-

sələlər çox uğurla həll edilir. Əlbəttə, bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər. İlyas Maqomedşalamoviç və Xizri İsayeviç, şəxsən sizin rolunuz böyükdür. Mən sizin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə necə səy göstərdiyinizi və töhfə verdiyinizi dərinləndirib bildiyimə görə bunu tamamilə səmimi deyirəm.

Dövlətimizin başçısı “Dostluq” ordenlərini İlyas Umaxanova və Xizri Şixsaidova təqdim etdi.

Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov:

-İlham Heydər oğlu, mən səmimi minnətdarlığımı bildirmək istədim. Yəqin ki, həm də Xizri İsayeviç bu minnətdarlıq sözlərinə qoşular. Çünki bizim üçün Azərbaycanın bu yüksək mükafatını Prezidentdən almaq böyük şərəfdir. Biz bu mükafatı dövlətlərarası, parlamentlərarası əlaqələrin və əlbəttə, regionlararası, ilk növbədə, bizim

sevimli və yaxın Dağıstanla əməkdaşlığın möhkəmlənməsi istiqamətində qərarların qəbul edilməsinə göstərdiyimiz kiçik töhfələrə verilən qiymət kimi dəyərləndiririk. Mən fəxr edirəm ki, bizim soyadları uzun illər dostluq və hörmət birləşdirib. Bu münasibətlər müharibə və müharibədən sonrakı illərə gedib çıxır. Həmin illərdə sizin babanız Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi idi. O, faktiki olaraq mənim atamı ordudan geri çağıraraq Dağıstan Vilayət Partiya Komitəsinin hərbi şöbəsinə rəhbərliyi təklif edib. Sonralar Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevi Dağıstanla, atamla, Dağıstan rəhbərləri ilə xüsusi, yəqin ki, müstəsna etimadlı münasibətlər birləşdirirdi. Güman edirəm ki, bütün sonrakı nəsillərin vəzifəsi Sizin bu gün Vladimir Vladimiroviç Putinlə ləyaqətlə apardığınız dostluq, əməkdaşlıq, gələcəyə yönəlmiş estafeti qəbul edərək fəal davam etdirməkdir. Çox hörmətli İlham Heydər oğlu, sizə möhkəm

cansağlığı, tükənməz enerji, bizim qardaş Azərbaycana isə rifah və tərəqqi arzulamaq istəyirəm. Bugünkü gün unudulmazdır.

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidov:

-Əgər bir-iki söz demək mümkündürsə, mən İlyas Maqomedşalamoviçin dediklərinə qoşuluram. Amma Əziz Əliyevin Dağıstan üçün tarixi rolunu xatırlatmaq istərdim. O, əslində dağıstanlıları Sibirə sürgün olmaqdan xilas edib. Bu deportasiya isə Dağıstan üçün böyük itkilərə səbəb ola bilərdi. Biz indiyədək bunu yaxşı xatırlayırıq. Bu gün şəhərlərdə onun adını daşıyan küçələr, təhsil müəssisələri var. Mahaçkalanın mərkəzi küçələrindən biri onun adını daşıyır, 6 metrlik heykəli ucaldılıb. Bu abidənin qarşısına müxtəlif əlamətdar günlərdə insanlar toplaşır, gül-çiçək götürürlər və ona etdiyi bütün işlərə görə təşəkkürlərini bildirirlər. Mən, həmçinin Azərbaycanın qonşusu olaraq demək istəyirəm ki, biz bu in-

sanları doğma, yaxın hesab edirik. Biz Azərbaycanın bütün istiqamətlərdə - siyasi, iqtisadi sahələrdə iri addımlarla irəliləməsindən çox məmnunuq. İnsanlara, öz xalqınıza olan belə münasibətə görə sağ olun. Əlbəttə, bunun əsasını ümummilli lider, böyük Heydər Əliyev qoyub.

Xizri Şixsaidov dövlətimizin başçısının sözlərini xatırladaraq bildirdi ki, Prezident İlham Əliyev öz çıxışlarında Dağıstanın Azərbaycana çox yaxın bir diyar olduğunu demişdir və bu sözlərə görə bir daha minnətdarlığını ifadə edərək dedi:

-Dağıstana, Rusiyaya belə münasibətə görə çox sağ olun. Biz həmişə dostluğa sadıq, əsrlər boyu bir yerdə yaşayan və bir-birini dəstəkləyən etibarlı, yaxın xalqlar olacağıq. Azərbaycan xalqına təzim edirəm. Sizə isə cansağlığı və uzun ömür arzulayıram.

Prezident İlham Əliyev: -Xoş sözlərinizə görə çox sağ olun. Mən bir daha sizin dediklərinizi təsdiqləmək istəyirəm. Çox sağ olun ki, xatırlayırsınız. Bu, həqiqətən də belədir. Dağıstan bizim üçün qardaş diyardır. Azərbaycan və Dağıstan xalqları arasında tarixi, ənənəvi qardaşlıq münasibətləri Qafqazda və bizim regionumuzda sabitliyin vacib amilidir. Həmçinin dağıstanlılara Əziz Əliyevin xatirəsini əziz tutduqlarına görə minnətdarlığımı bildirmək istərdim. Bu, onun nəvəsi və Azərbaycan Prezidenti kimi mənim üçün çox qiymətlidir. Dağıstandakı qardaşlarımıza

onun xatirəsinin əbədiləşdirilməsinə, abidəsinin ucaldıldığına, küçəyə onun adının verilməsinə görə dərin təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanın rəhbəri kimi əlbəttə ki, mən öz fəaliyyətimdə bu tarixi xatirəni qəlbimdə saxlayıram. O, Dağıstanı, dağıstanlıları çox sevirdi. Onlar da onu sevirdilər. Onun xatirəsinin qorunması böyük işdir. Əlbəttə, bu gün onu da qeyd etmək istərdim ki, bizim ənənəvi münasibətlərimizin möhkəmlənməsində Dağıstanın rəhbəri İlyas Maqomedşalamoviçin atası Maqomedşalam Umaxanov və Heydər Əlirza oğlu Əliyev böyük rol oynayıblar. Mən onların 1970-1980-ci illərdə münasibətlərini, görüşlərini, söhbətlərini xatırlayıram. Bu gün biz onların davamçılıyıq. Münasibətlərimizi yeni keyfiyyət səviyyəsinə qaldırıraq. Bir daha sizi təbrik etmək istərdim. Sizə Rusiya, Dağıstan və Azərbaycan naminə uzun fəal ömür illəri arzulamaq istərdim.

Sonda xatirə şəklində çəkdirildi.



İtaliya-Azərbaycan ikitərəfli əlaqələri uğurla inkişaf edir

Prezident İlham Əliyev İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərinin səmərəli və maraqlı keçdiyini və bunun Azərbaycan ilə dostluğun möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi.

Enerji sektorunun ölkələrimiz arasında əməkdaşlıq üçün ən əsas sahə olduğunu deyən Linda Lanzillotta TAP layihəsinə ölkəsinin sadiqliyini vurğuladı və əminliklə bildirdi ki, bu, həm də Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişləndirilməsi üçün çox əhəmiyyətlidir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərə toxunan qonaq İtaliyanın ölkəmizlə infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu dedi. "Milan Expo-2015" sərgisini xatırlayan Linda Lanzillotta bu sərgidə Azərbaycan pavilyonunun çox böyük maraqla qarşılandığını və yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev uğurla inkişaf edən İtaliya-Azərbaycan ikitərəfli əlaqələrinə ölkəmizin böyük önəm verdiyini dedi və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq burada neft ixracının başlıca



rol oynadığını xüsusi qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində TAP layihəsinin böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin qrafikə uyğun olaraq uğurla icra edildiyini və işlərin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, Cənub Qaz Dəhlizinin digər hissələrində, o cümlədən "Şahdəniz", Cənubi Qafqaz Boru Kəmərinə işlərin 100 faiz, TANAP layihəsində isə 80 faizdən çoxunun yerinə yetirildiyini dedi. Qlobal enerji təhlükəsizliyi layihəsi kimi Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı İtaliyanın Azərbaycanın əsas qaz ixrac edəcəyi ölkələrdən biri olduğunu qeyd etdi və bunun əlaqələrimizin inkişafı üçün

xüsusi önəm daşdığını dedi.

Ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha fəal iş aparılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı hazırda əsas diqqətin digər istiqamətlərə - sənayə, kənd təsərrüfatı, infrastruktur, nəqliyyata yönəldilməsinin zəruriliyini bildirdi. Azərbaycanda icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakına toxunan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı Bakıda və regionlarda həyata keçiriləcək infrastruktur və digər layihələrdə iştirak etmək üçün İtaliya şirkətlərini Azərbaycana dəvət etdi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları və onların daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

"Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyəli əməkdaşlıq formatı mövcuddur"

Prezident İlham Əliyev Monteneqro xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çox yaxşı əlaqələrin, yüksək səviyyəli əməkdaşlıq formatının mövcud olduğunu deyən dövlətimizin başçısı Monteneqro Prezidenti və Baş nazirinin Azərbaycana, özünün isə Monteneqroya səfərlərini məmnunluqla xatırladı, həmçinin müxtəlif nazirlər və digər rəsmi şəxslərin də qarşılıqlı səfərlər həyata keçirdiyini qeyd etdi və bütün bu səfərlərin ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət və turizm daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini dedi. Azərbaycan ilə Monteneqro arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış memorandumun toxunan dövlətimizin başçısı bu istiqamətdə işlərin uğurla aparıldığını qeyd etdi, memorandumun bu baxımdan çox faydalı olacağını ümid etdiyini bildirdi.



Həm Azərbaycanın, həm də Monteneqronun inkişaf etmiş turizm infrastrukturuna malik olduğunu bildirən Prezident İlham Əliyev hər iki istiqamətdə daha çox turistlərin gəlməsinə ehtiyac olduğunu qeyd etdi.

Azərbaycana ilk dəfədir ki, səfər etdiyini vurğulayan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç ölkəmizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin onda dərin təəssürat yaratdığını bildirdi. Səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Hey-

dər Əliyevin abidəsini ziyarət etməkdən şərəf duyduğunu deyən Srcan Darmanoviç Ulu Öndərin Azərbaycanın inkişafında böyük rol oynadığını vurğuladı, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini və ölkənin sürətli inkişafına nail olduğunu dedi. Dövlətimizin başçısı Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin Bakıya səfərinin ölkəmizlə bağlı daha çox təəssüratlar əldə etməsi baxımından önəmli olacağına əminliyini bildirdi.

Rəsmi xronika

Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib.

Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu göndərmiş. Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev "Elektron hökumət" portalı haqqında Əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Polşa Dövlət Dəmir Yolları" Səhmdar Cəmiyyəti arasında dəmiryol daşıma sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının infrastruktur və tikinti naziri və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri arasında nəqliyyat və nəqliyyat infrastruktur sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

3 noyabr 2017-ci il



Prezident İlham Əliyev Xalq Artisti Rauf Abdullayevə "İstiqlal" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə "İstiqlal" ordenini təqdim edib. AZƏRTAC xəbər verir ki, Xalq Artistini təbrik edən Prezident İlham Əliyev dedi:

-İlk növbədə, Sizi yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə cənsağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, Azərbaycanın musiqi sənətinə böyük töhfə verirsiniz. Siz 20 ildir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışırsınız. Sovet dövründə siz bu orkestrə rəhbərlik etmişiniz, 1980-ci illərdə. Ondan sonra bir müddət xaricdə çalışmışınız və iyirmi il bundan əvvəl Azərbaycana qayıdıb yenə də bu orkestrə rəhbərlik etməyə başlamışınız. İyirmi ildir ki, bizim hamımızı öz sənətinizlə sevindirirsiniz.

Ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə çox yüksək qiymət verirdi. Mən sizinlə onun çoxsaylı görüşlərinin şahidi olmuşam. Billirəm ki, onun sizə münasibəti çox yaxşı, çox müsbət idi. Bütün rəsmi tədbirlərdə siz iştirak edirdiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir və siz 1997-ci ildə "Şöhrət", 2012-ci ildə isə "Şərəf" ordenləri ilə təltif olunmuşunuz. Bu yaxınlarda mənim Sərəncamımla Azərbaycan dövlətinin ali ordeni olan "İstiqlal" ordeni ilə də təltif edilmisiniz.

X X X

Prezident İlham Əliyev "İstiqlal" ordenini Xalq Artisti Rauf Abdullayevə təqdim etdi.

X X X

Ümummilli lider Heydər Əliyevin incəsənət adamlarına, o cümlədən onun rəhbərlik etdiyi orkestrə daim diqqət göstərdiyini minnətdarlıqla xatırlayan Xalq Artisti Rauf Abdullayev dedi:

-Ulu öndər Heydər Əliyev bizə, bizim orkestrə həmişə dəstək idi, bizim yanımızda idi. Hər dəfə konsertlərdən sonra yığışanda söhbət zamanı həmişə soruşardı, nə var-nə yox, işlər necədir? Arzularımızı ona söyləyərdik və o, hamısını həll edərdi. Bu, bizim üçün böyük qayğı idi.

Siz də onun layiqli davamçısı olaraq bizim incəsənət, mədəniyyət işçilərimizə həmişə hörmət etmişiniz, onlara fəxri adlar, ordenlər vermişiniz. Sizin qayğınızı hamımız hiss edirik. Ona görə də Sizə, Mehriban xanıma möhkəm cənsağlığı, xoşbəxtlik arzulayıram, işlərinizdə uğurlar diləyirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanın Birinci vitse-prezidenti Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Milli Məclisin deputatı olduğu zaman Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik etdiyini deyən Mehriban Əliyeva qrupun fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirdi. "İnanıram ki, gələcək fəaliyyət nəticəsində əlaqələrimizdə olan po-



tensialdan daha yaxşı istifadə ediləcək", - deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd etdi ki, bu, əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Bu il Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayan Mehriban Əliyeva ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Fransa ilə münasibətlərdə bütün sahələrə önəm verir. Mehriban Əliyeva ölkələrimizin prioritetləri sırasında humanitar sahəni xüsusi vurğulayaraq son illər bu sahədə böyük uğurların əldə edildiyini bildirdi. Təhsil sahəsindəki əməkdaşlığa toxunan Azərbaycanın Birinci vitse-prezidenti bu istiqamətdə ölkələrimiz arasında reallaşdırılan iri layihələrdən danışdı. Qeyd etdi ki, ölkəmizdə Fransız liseyi, Fransız-Azərbaycan Universiteti fəaliyyət göstərir və bu, həm Azərbaycanın təhsil sisteminin, həm də ikitərəfli əlaqələrin inkişafına xidmət edir.

Son illər Fransanın və Azərbaycanın müxtəlif şəhərləri arasında yaxşı əməkdaşlığın qurulduğunu, şəhərlərin qarداşlaşması haqqında sazişlərin imzalandığını xatırladan Mehriban Əliyeva bu istiqamətdə ilk addımların mədəniyyət sahəsində atıldığını, həyata keçirilən layihələrin Fransanın regionlarında ölkəmizi tanımaq məqsədi daşdığını bildirdi. Azərbaycanın Birinci vitse-prezidenti bu sahədə atılan addımların iqtisadi əlaqələrə də müsbət təsir göstərdiyini yaxşı hal kimi dəyərləndirdi. Mehriban Əliyeva bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu qeyd etdi və eyni zamanda, potensialın da böyük olduğunu vurğuladı. Ümidvar olduğunu bildirdi ki, bu potensialdan istifadə edilərək ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri daha da möhkəmlənəcək. Pyer Alen Rafanın ölkəmizə ilk səfərinin uğurlu keçəcəyini ümidvar olduğunu bildiren Mehriban Əliyeva ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan bu vəzifədə fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylə çalışacağını bildirdi.

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizə göstərilən dostluq münasibəti və diqqətə görə İtaliya Senatının sədr müavini Linda Lanzillottaya minnətdarlığını bildirdi. Bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd etdi.

Əməkdaşlığımızın bir çox sahələri - siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini və əlaqələ-



rimizin inkişaf etdiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini vurğuladı, "Cənub Qaz Dəhlizi" la-

iyəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunun daha da artacağını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya da TAP

layihəsinə qoşularaq bu sahədə Azərbaycan ilə çox uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva Trans-Adriatik (TAP) boru kəmərinin inşası ilə bağlı bu günədək iş-

lərin 60 faizinin görüldüyünü deyərək kəmərin vaxtında istifadəyə veriləcəyini ümidvar olduğunu bildirdi. İtaliya ilə münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini, eyni zamanda, potensialın daha böyük olduğunu xatırladan Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə bu potensialdan daha səmərəli istifadə olunacağına əminliyini ifadə etdi. Bildirdi ki, humanitar sahədə ölkələrimizi və xalqlarımızı bir-birinə daha yaxın edən layihələr reallaşsın.

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin ölkəmizə səfərinin bu istiqamətdə atılan addımlara yeni təkan verəcəyini ümidvar olduğunu bildirdi. İtaliya Senatının sədr müavini Linda Lanzillotta görüşə görə minnətdarlıq edərək ölkəmizlə münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu vurğuladı.

Əli Həsənov: "Bölgədə keçirilən əksər ikitərəfli və çoxtərəfli görüşlərin təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur"

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı Trend-ə müsahibəsi

- Ötən gün İranın paytaxtı Tehranda baş tutan Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün həm ölkəmiz, həm də region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Son dövrlər Xəzər dənizi-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi böyük bir regionda baş verən mühüm hadisələr, o cümlədən Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələr Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda görüşünün keçirilməsinə əhəmiyyətli təsir göstərmişdir.

Son bir həftədə Azərbaycan Prezidenti bölgənin demək olar ki, bütün ölkə və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlərdə bölgənin siyasi-iqtisadi həyatının bütün aktual məsələləri, habelə Şərqi-Qərbi nəqliyyat-kommunikasiya dəhlizinin ən mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivi, bu layihənin region ölkələrinə, ümumiyyətlə, dünyada ticari-iqtisadi əlaqələrin güclənməsinə verəcəyi dəstəklə bağlı mühüm müzakirələr aparıb.

Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü ilk növbədə regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında ticari-iqtisadi əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Əminliklə demək olar ki, dövlət başçıları dünənki görüşdən və onun nəticələrindən kifayət qədər razı qaldılar. Həmçinin Azərbaycan, Rusiya və İranın nümayəndə heyətləri müxtəlif sahələr üzrə mövcud vəziyyəti və qarşıda duran vəzifələri, tərəfdaşlıq kursunun bütün konturlarını müzakirə etdilər. Düşünürəm ki, keçirilmiş görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcəkdir.

Bu görüş onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur. Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq ümumilikdə regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər.

Onu da qeyd etməliyəm ki, son dövrlərdə bölgədə reallaşdırılan həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin bir çoxunun təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur. Azərbaycan, İran və Rusiya üçtərəfli görüşünün, onların arasında formalaşmış tərəfdaşlıq kursunun, həyata keçirilən və nəzərdə tutulan birgə layihələrin təşəbbüsü də Azərbaycandan gəlib və artıq öz pozitiv nəticələrini göstərməkdədir. Ona görə də, bütün digər məsələlərdə olduğu kimi, dünənki görüşdə də Azərbaycanın liderliyi özünü göstərdi və gələcəkdə də özünü göstərəcəkdir.

Qeyd etmək istəyirəm ki, bu tipli yeni əməkdaşlıq formatlarının yaradılması aktualdır. Azərbaycan-İran-Rusiya olduğu kimi, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə platformaları da artıq formalaşmış və fəaliyyət göstərirlər. Gələcəkdə yaqın ki, Azərbaycan-



Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-İran-Türkmənistan və digər formatlarda əməkdaşlıq davam etdiriləcəkdir. Bu formatlar bölgədə sülh, əmin-amanlıq, firavanlıq və ticari-iqtisadi əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərəcəkdir.

- *Üçtərəfli görüşün yekun bəyannaməsində münafişlərin regionun inkişafına maneə törətdiyi qeyd edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münafişlərinin həllinin vacibliyi baxımından bu bəyannamə necə xarakterizə etmək olar?*

- Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin imzaladığı birgə bəyannamə və səsəndirdikləri bəyannamələr bütövlükdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının və bu formatda təmsil olunan dövlətlərin regionda və dünyada baş verən hadisələrə münasibəti kimi xarakterizə oluna bilər.

Regiondakı münafişlər sülhün təmin olunmasına əsas maneədir. Beynəlxalq səviyyədə Yaxın Şərqdə - Suriya və İraqda, Cənubi Qafqazdakı qarşıdurmalar, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və digər münafişlərə nümayiş etdirilən vahid yanaşma ondan ibarətdir ki, bu tipli problemlər bütövlükdə sülhün və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına maneədir və mütləq aradan qaldırılmalıdır. Belə müzakirə məsələlərin həlli üçün mütləq beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Bütün bunlar prezidentlərinin Tehran görüşündə də səsəndi.

Əlbəttə, Azərbaycan tərəfi görüşdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bunun nəticəsində özünü izolyasiya vəziyyətinə saldıqını diqqətə çatdırdı. Bildirildi ki, bu münafiş Cənubi Qafqazda və ümumiyyətlə, Xəzər-Qara dəniz hövzəsində sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Gələcəkdə həm energetika, həm nəqliyyat, həm də təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Ermənistanın işğalçılıq siyasətindən imtina etməsi və Azərbaycanın işğal olunmuş torpaqlarından çıxması zəruriliyi ortaya qoyuldu. Düşünürəm ki, prinsipce bu dövlətlərin sülh və təhlükəsizlik istiqamətində mövqeləri ilə Azərbaycanın bəyannaməsi üst-üstə düşdü.

Qeyd edim ki, Birgə Bəyannamədə iqtisadi, sosial, nəqliyyat və energetika sahəsində əməkdaşlıq və digər məsələlər də öz əksini tapdı.

- *Görüşdə Şimal-Cənub, Şərqi-Qərbi dəhlizləri ətrafında da fikir mübadiləsi aparıldı. Bu nəqliyyat dəhlizləri*

nin gələcək perspektivi baxımından Azərbaycanın mövqeyini və rolunu necə qiymətləndirmək olar?

- Tehranda Şimal-Cənub və Şərqi-Qərbi nəqliyyat dəhlizlərinin bir-birini tamamladığı, ətraf ölkələrə iqtisadi cəhətdən daha səmərəli imkanlar yaradacağı birmənalı şəkildə qeyd olundu. Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub istiqaməti üzrə digər nəqliyyat dəhlizinin bir-birinə rəqib olmadığı vurğulandı və region ölkələrinin - İran, Rusiya və Azərbaycanın hər iki dəhlizdən öz maraqları çərçivəsində istifadə edəcəkləri iradəsi ortaya qoyuldu. Yeni həm Azərbaycan İranın və Rusiyanın mövcud nəqliyyat-tranzit infrastrukturlarından, həm də İran və Rusiya Azərbaycanın mövcud nəqliyyat-tranzit imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcəklər. Ticari-iqtisadi əlaqələrin ele istiqamətləri var ki, burada Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə daha sərfəli olacaq. Bütün bunlar bir-birinə rəqabət yaratmayan, bir-birini tamamlayan layihələr kimi dəyərləndirilir.

Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq bu iki nəqliyyat-tranzit xəttinin bir-birinə uyğunlaşdırılması məsələsi də müzakirə olundu. Yeni gələcəkdə həm Şimal-Cənub, həm də Şərqi-Qərbi nəqliyyat dəhlizlərindən əlaqəli şəkildə, bir-birini tamamlayaraq istifadə olunması əzmi nümayiş etdirildi və düşünürəm ki, belə də olacaq. Bütövlükdə Avropa-Asiya ilə, Şimali Cənubla, Şərqi Qərblə birləşdirmə anlamında həmin layihələrin alternativini yoxdur. Bunlar digər layihələrlə birlikdə dünyada ticari-iqtisadi əlaqələrin daha intensivləşməsinə, daha rahat şəkildə həyata keçirilməsinə xidmət göstərir və Azərbaycan da müvafiq olaraq onların mərkəzində dayanan üç ölkədən biridir.

- *İlk üçtərəfli görüşdən sonra Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin artdığı qeyd olundu. Budəfəki görüşdən sonra da bu istiqamətdə artıma proqnoz vermək mümkündürmü?*

- Tehran görüşündə ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyəti və perspektivi hərtərəfli müzakirə olundu. Azərbaycan və İran arasındakı ticarət dövriyyəsinin artım tempindən bəhs edildi. Dövlət başçıları bildirdilər ki, bu göstərici iki ölkənin iqtisadi potensialına hələ də tam cavab vermir və artırıla bilər. Məsələn, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70 faizə yaxın artmışdı. Bu ilin 9 ayında isə 37 faiz də artıb. Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi cari ilin 9 ayında 60 faizə yaxın olub. Baxmayaraq ki, bu göstərici ticari-iqtisadi əlaqələrdə mühüm elementlərdən birini təşkil edən enerji daşıyıcılarının qiymətinin düşməsi fonunda müşahidə olunub.

Görüşdə hər üç ölkə öz iradəsini ortaya qoydu ki, bundan sonra da tərəfdaşlıq kursunu, bölgədə qarşılıqlı iqtisadi maraqların təmin olunması üçün həm energetika, həm nəqliyyat-tranzit, həm də təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlıq formatını davam etdirlsinlər.

Eldar İbrahimov: "Prezidentlərin üçtərəfli görüşü çox əhəmiyyətli tarixi-siyasi hadisədir"

"Azərbaycan Prezidenti İlham Əliyevin İran səfəri, səfər zamanı İran Prezidenti Həsən Rühani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşləri, prezidentlər arasında üçtərəfli görüş çox əhəmiyyətli tarixi-siyasi hadisədir". Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-İran Parlamentləri arasında əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib.



E.İbrahimov bildirib ki, bu cür sammitlərin keçirilməsi nəinki 3 ölkənin, bütövlükdə bölgənin və dünyanın xeyrinədir. Onun sözlərinə görə, bu cür qarşılıqlı səfərlər və görüşlər narahət, yeni-yeni münafiş ocaqlarının alovlandırıldığı dünyamızda inkişafın, tərəqqinin, sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verə bilər.

"Konkret olaraq, Azərbaycanla İran, Azərbaycanla Rusiya, bütövlükdə bu 3 ölkə arasında qarşılıqlı etibara və etimada dayanan yüksək səviyyəli qonşuluq, dostluq münasibətləri var və bu münasibətlər hər gün yüksələn xətt üzrə inkişaf, bölgəmizdə, regionumuzda sülhə, sabitliyə, təhlükəsizliyə xidmət etməkdədir. Qonşu dövlətlərlə dostluq, yüksək səviyyəli münasibətlərin qurulması hər bir müstəqil dövlət üçün çox vacibdir və mühüm əhəmiyyətə malikdir. Çünki qonşu dövlətlərlə bu və ya digər səbəblərdən düzgün münasibətlər qurulmayanda bundan ilk növbədə həmin dövlətlərin və onların xalqlarının özləri əziyyət çəkir. Ancaq münasibətlər normal olanda, normal tənzimləndəndə bu həmin dövlətlərin və qonşu xalqların özlərinə böyük və müsbət təsirini göstərir, öz töhfələrini verir. Azərbaycan da bu baxımdan öz qonşuları ilə qarşılıqlı etibara və etimada dayanan münasibətlərə böyük önəm verir. Azərbaycan bu gün istər İranla, istərsə də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlərin bu səviyyəyə qalxmasında Ulu öndərimiz Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Ümumilikdə, bu 3 ölkə arasında münasibətlərin, əməkdaşlığın möhkəmləndirilməsi hər zaman diqqət mərkəzində olmalıdır və çox sevindiricidir ki, bu gün də diqqət mərkəzindədir. Bundan qazanan bizlər, xalqlarımız və dövlətlərimiz olur və olacaq"- deyər, E.İbrahimov vurğulayıb.

Tehran görüşü Azərbaycan-Rusiya-İran formatının uğurlu olduğunu təsdiqlədi



Azərbaycan, Rusiya və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçirilən üçtərəfli görüşünün əhəmiyyətindən danışan YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə APA-ya açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşündə ölkələr arasında iqtisadi əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlər geniş müzakirə olunub: "Möhtərəm Prezidentimiz görüşdə Dağlıq Qarabağ münafişlərinin həlli ilə bağlı fikir mübadiləsi aparıb. Bunun nəticəsi olaraq Dağlıq Qarabağ probleminin görüşün yekun bəyannaməsində öz əksini tapması olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev İranlı həmkarı ilə görüşdə də Dağlıq Qarabağ münafişlərinə diqqət ayırıb".

Vüqar Rəhimzadə bu üçtərəfli formatın qonşu ölkələr arasında iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı sərmayə qoyuluşlarının artmasında, ölkəmizdə yeni müəssisələrin açılmasında mühüm rol oynayacağını qeyd edib: "Azərbaycan, Rusiya və İran prezidentlərinin yekun bəyannamələrində bu üç ölkənin neft-qaz sektorunda əməkdaşlığı, enerji şəbəkələrinin birləşdirilməsi və digər məsələlər də öz əksini tapıb. Bu, çox uğurlu bir formatdır. Tehran görüşü də bir daha bu formatın uğurlu olduğunu təsdiqlədi".

3 noyabr 2017-ci il

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı təkcə Şərqi və Qərbi arasında deyil, eyni zamanda Şimal və Cənub arasında qovsaq, şəbəkə ölkə halına gətirir

Milli Məclisin deputatı Musa Qasımlının yap.org.az-a müsahibəsi

- Musa müəllim, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bəllidir ki, bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasət iradəsi və böyük əməyi sayəsində mümkün olub. Digər tərəfdən, Qərbi Şərqi birləşdirən bu global layihənin gerçəkləşməsi Azərbaycanın regional və beynəlxalq əməkdaşlığın inkişafında müstəsna rol oynamasını bir daha nümayiş etdirdi. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?



- Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyevin qəti böyük uzaqgörənliyi, siyasət iradəsi və zəhməti hesabına həyata keçirilən beynəlxalq layihələr kompleksinin tərkib hissəsi olmaqla, müstəqillik dövrü tariximizin ən mühüm hadisələrindən biridir. Dəmiryolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, qoca qitə olan Avropa və sürətlə inkişaf edən Asiyani, dünyanın iki nəhəng iqtisadi güc mərkəzi olan Avropa İttifaqı və Çini, Cənub-Şərqi Asiya ölkələrini birləşdirən, ən ucuz, sərfəli, təhlükəsiz bir layihənin gerçəkləşdirilməsidir. Bu layihə Azərbaycanı Şərqi və Qərbi arasında qovsaq, şəbəkə ölkəsi halına gətirir və dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirir.

Layihə keçmişdə mövcud olmuş nəqliyyat-kommunikasiya sistemlərini qat-qat üstələyərək, böyük geosiyasi və geoiktisadi əhəmiyyət daşıyır, dövlət müstəqilliyimizi daha da möhkəmləndirir, eyni zamanda türk dövlətlərini birləşdirir. Bu, bir daha təsdiq edir ki, bədxahlara bütün çirkin oyunlarına baxmayaraq, Azərbaycan dövləti beynəlxalq və regional layihələri uğurla reallaşdırmaq gücündədir və həll edə bilmədiyi heç bir problem yoxdur. Əlbəttə, digər ölkələrlə əməkdaşlıq olmasaydı, bu layihə də gerçəkləşməzdi. Həmin ölkələrin Azərbaycan ilə əməkdaşlıq etməsi Prezidentimiz İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, Ona olan etibar və ölkəmizin gələcəyinə inam hissəsinin olması ilə bağlıdır. Dövlət başçımız bununla göstərdi ki, Azərbaycan həm birləşdirici gücdür, həm də əməkdaşlıqda vəzəkilənməz ölkədir. Dəmir yolunun fəaliyyətə başlaması millətimizin təkcə indiki deyil, gələcək nəsillərinin rifah halının yüksəldilməsinə yönəldilib. Bununla infrastruktur tamamilə yenilənir, yeni iş yerləri açılır, tranzit-nəqliyyat sistemindən dövlət büdcəmizə əlavə gəlirlər daxil olur. Bunun nəticəsində Azərbaycan vətəndaşlarının yaşayışı daha yaxşılaşacaq. Eyni zamanda, dəmiryolu boyunca yaşayan ölkələr və xalqlar da fayda götürəcək.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirildi. Görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu ifadə edildi. İki ölkə arasındakı münasibətlərin inkişafı və regional təhlükəsizliyə töhfələri barədə nə düşünürsünüz?

- Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sayəsində bu gün ölkələrimiz strateji müttəfiqlərdir. Ölkələrimiz beynəlxalq və regional səviyyələrdə ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası münasibətlərimizi daha da möhkəmləndirdi. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına xüsusi diqqət yetirilməsi əhəmiyyətli oldu. Bu əməkdaşlıq regional təhlükəsizlikdə mühüm rol oynayır, bədxahlara da bir siqnaldir.

- Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü də diqqət mərkəzindədir. Sizcə, bu üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti və perspektivi nədən ibarətdir?

- Prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Tehranda görüşü çoxşaxəli, çoxistiqamətli xarici siyasətimizi həyata keçirən diplomatiyamızın uğurlu fəaliyyətinin konkret təzahürüdür. Bu, bir daha təsdiq edir ki, cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət geniş və əhatəli olub, Azərbaycanı təkcə Şərqi və Qərbi arasında deyil, eyni zamanda Şimal və Cənub arasında qovsaq, şəbəkə ölkə halına gətirir, dövlətimizin rolunu artırır və mövqelərini möhkəmləndirir. Məhz bu əməkdaşlıq nəticəsində Şimal-Cənub dəmiryolu xəttinin işə düşməsi böyük əhəmiyyət daşıyacaq, ölkəmizi Fars körfəzinə, Hind okeanına çıxaracaq və Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanın da problemlərini həll etməyə yardımçı olacaq.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin iştirak etdiyi və ya həyata keçirdiyi layihələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünəinam hissini yüksəldir.

Səfir: Bakı-Cakarta aviareysinin açılması istiqamətində iş aparılır

Tezliklə Bakıdan İndoneziyanın paytaxtı Cakarta aviareysinin açılması istiqamətində iş aparılır. Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani AZƏRTAC-a açıqlamasında deyib. Səfir bildirib ki, Azərbaycanla İndoneziya arasında hava əlaqəsi Bakı-Doha-Cakarta, Bakı-İstanbul-Cakarta və əks istiqamətlər şəklində mövcuddur. Hər iki ölkə arasında hava nəqliyyatı ilə birbaşa müntəzəm uçuşların təşkil edilməsi üçün isə həll edilməsi vacib olan məsələlər var. Bu məsələlərdən ən vacibi iki ölkə arasında sərnişin axınına təmin etməkdir. Hər iki ölkənin xalqları bu səfərlərə maraqlı olmalıdır. Bununla bağlı bir çox işlər görülür. Ölkələrin təbliği ilə bağlı proqramlar hazırlanır və həyata keçirilir. Düşünürəm ki, bu istiqamətdə işlər görüldükdən sonra tezliklə Bakı-Cakarta aviareysinin açılması məsələsi gündəmə gələ bilər.

YAP-ın 25 illik yubileyi münasibətilə 700 mindən artıq ağac əkiləcək

Noyabrın 21-də ölkəmizin ictimai-siyasi həyatında xüsusi çəkiyə malik, Azərbaycanda hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğu proseslərində və bütövlükdə Azərbaycanın bugünkü möhtəşəm uğurlarında müqayisəsiz və əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur.

YAP-ın mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur ki, partiyanın yaranmasının 25 illik yubileyi partiyada əsl bayram əhval-ruhiyyəsi fonunda müxtəlif xarakterli silsilə tədbirlərin keçirilməsi ilə qeyd olunur.

Bildirilir ki, partiyanın bütün yerli strukturlarında, rayon və şəhər təşkilatlarında 25 illik yubiley ilə əlaqədar müxtəlif formatda toplantı, görüş və diskussiyaların təşkili davam edir. Qadınların və gənclərin partiya və cəmiyyət həyatında, dövlət quruculuğu proseslərində mövqeyinin və iştirakının müzakirəsi və dəyərləndirilməsi məqsədi ilə YAP-ın Gənclər Birliyinə və Qadınlar Şurasının xətti ilə geniş toplantılar, müxtəlif xarakterli görüşlər təşkil edilir.

Kütləvi informasiya vasitələrində isə keçirilən dəyirmi masalarda cəmiyyətin ən müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə YAP-ın yaranmasını zəruri edən tarixi şərait, keçdiyi şərəfli yol, qazandığı nailiyyətlər bir daha nəzərdən keçirilir və müzakirə edilir.

Məlumatda qeyd olunur ki, YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar nəzərdə tutulan daha bir möhtəşəm tədbir "Hərəkət bir ağac ekək" kampaniyasının keçirilməsi ilə əlaqədar olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən "Hərəkət bir ağac ekək" kampaniyasına yaxın günlərdə təntənəli start verilecək. Bu kampaniya Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşllaşdırma mövsümü ərzində davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyin yüksəldilməsi anlamına töhfə vermisi olacaq.

Məqsədi və məramı qüdrətli, müstəqil və inkişaf etmiş Azərbaycan olan YAP-ın 25 il ərzində şərəfli bir yol keçdiyi xüsusi vurğulanan məlumatda qeyd olunur ki, banisi və qurucusu Ulu öndər Heydər Əliyev olan bu siyasət təşkilatı bu gün cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında sıx birləşdirib. Bu gün YAP Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirib. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın mövqeyi və uğurları getdikcə daha da artmaqdadır. Ona görə də, YAP-ın keçdiyi 25 illik şərəf və zəfər yolu eyni zamanda Azərbaycanın qələbələr, genişmiqyaslı islahatlar və sürətli inkişaf tarixi kimi dəyərləndirilməli və qeyd edilməlidir.

"Jewish Journal" qəzeti: "Azərbaycan Hitlerin məğlub olunmasına necə kömək etdi"

Amerikada çıxan "Jewish Journal" qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin "Azərbaycan Hitlerin məğlub olunmasına necə kömək etdi" sərəlvhəli məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, həmin materialda nasist Almaniyası üzərində qələbəyə Azərbaycanın töhfəsindən bəhs edilir.

Müəllif yazır ki, süvari ordunun üstünlük təşkil etdiyi əvvəlki müharibələrdən fərqli olaraq, İkinci Dünya Müharibəsi dövründə mexanikləşdirilmiş ordu xüsusi rol oynayır. Yevdayev vurğulayır ki, müharibənin bu yeni növündə Vermaxtın öz tanklarının və təyyarələrinin hərəkətinə təmin edə bilməsi üçün ona neft lazım idi. Lakin Almaniyanın öz neft yataqları yox idi, buna görə Adolf Hitler Azərbaycanın neft yataqlarını ələ keçirməyi qarara almışdı. Bu, ilk növbədə Vermaxtın lazımı miqdarda neftlə təmin etməli idi. Bundan əlavə, Azərbaycan neft yataqlarının ələ keçirilməsi Sovet ordusunun bütün cəbhə boyu irəliləmək imkanının qarşısını alardı.

1942-1943-cü illərdə Şimali Qafqazdan Azərbaycana tərəf yollanan alman hərbi maşını Stalinqradda dayandırıldı və bu, nasistlərin Bakıya gedən yolda fəlakətli məğlubiyyətini təmin etdi.

Müəllif yazır ki, İkinci Dünya Müharibəsi dövründə cəbhə xəttində 700.000 Azərbaycan əsgəri, o cümlədən 100.000 Azərbaycan qadını vuruşurdu. Müharibə sona çatana qədər 400.000 azərbaycanlı həlak olub. Ön cəbhə xəttində nasistlərlə döyüşlərdə minlərlə Azərbaycan yəhudisi canından keçib. Faşizmə qarşı müharibədə Azərbaycanın əsas töhfələrindən biri də bu olub ki, respublikamız Sovet ordusuna hər il 23,5 milyon ton neft göndərmiş. 1941-1945-ci illərdə Sovet İttifaqının neft mədənlərində işləyənlərin 70 faizdən çoxu Bakı neftçiləri idi, Sovet İttifaqında istehsal edilən yanacaqın ümumi həcmindən 80 faizdən çoxu Bakı neftinin payına düşürdü.


Azərbaycanın dağ yəhudiləri bir fakta görə də fəxr edirlər ki, o çətin illərdə Azərbaycan neft sənayesində mühüm simalardan biri Azərbaycan Yəhudi İcmasının üzvü Yakov Mixayloviç Aqarunov olub.

Yevdayev öz məqaləsində oxuculara Heydər Əliyev Fondunun dəstəyi ilə, Fondu vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə çəkilməmiş və 2015-ci ilin may ayında "National Geographic" kanalında nümayiş etdirilmiş "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filmə baxmağı tövsiyə edir.

Müəllif yazır ki, müstəqil Azərbaycan 1994-cü ildə daha bir uğur qazandı: Azərbaycan Hökuməti Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" neft yataqlarının birgə işlənməsi və hasilatına dair qərbin neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzaladı. Bu kontraktın icrası nəticəsində alınan gəlirlərdən ölçülüb-biçilmiş şəkildə istifadə edilməsi sayəsində Azərbaycan Cənubi Qafqazın ən iri iqtisadiyyata malik olan və ən çox inkişaf etmiş ölkəsinə çevrilib. Məqalənin sonunda qeyd edilir ki, 2017-ci il sentyabrın 14-də həmin müqavilə yenilənib və yeni variant 2049-cu ilin sonuna qədər qüvvədə olacaq.



How Azerbaijan helped to defeat Hitler



Zirvə görüşü bölgədə sülhün, sabitliyin və əməkdaşlığın inkişafına xidmət edəcək

Məlum olduğu kimi, noyabrın 1-də Tehranda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli Zirvə görüşü keçirildi. Budəfəki Zirvə görüşü, üç qonşu ölkə arasında regional əməkdaşlığa dair məsələlərin, habelə, bölgədə tranzit rolunu artıracaq və ölkələrin iqtisadi maraqlarına xidmət edəcək. Zirvə görüşü bölgədə sülhün, sabitliyin və əməkdaşlığın inkişafına xidmət etməklə, hər üç ölkə üçün qarşılıqlı maraqlar əsasında bir sıra mühüm perspektivlər vəd edir ki, bunun da daha çox nəqliyyat və nəticə etibarilə iqtisadiyyat sahəsində olacağı gözlənilir.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, təkcə bu il ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən, İranla isə 30 faizdən çox artması ilə xarakterizə edilə bilər. Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirməklə, "Şərqi-Qərbi" və "Şimal-Cənub" Nəqliyyat Dəhlizi layihələrini reallaşdırmaqla, təkcə region ölkələrinə deyil, bütövlükdə, dünya enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Azərbaycanın xarici siyasət strategiyası əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulub və əslində, indiki dövrdə ən mühüm məsələlərdən biri də Rusiya-Azərbaycan-İran formatıdır ki, bu sistemin də formalaşması, üç ölkə arasında münasibətlərin daha da yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın bugünkü siyasətinin əsasını Dağlıq Qarabağ münaqişəsinin həllinin təşkil etdiyini nəzərə alsaq, bölgədə söz sahibi olan Rusiya və İranla qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin dərinləşməsi ən prioritet məsələ hesab olunur.

Aytən Mustafayeva:
"BTQ-ın açılışından sonra Tehranda Zirvə görüşünün keçirilməsi mühüm əhəmiyyətə malikdir"

Millət vəkili Ayten Mustafayeva Zirvə görüşünün əhəmiyyətinin dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirərək, bu yaxında istifadəyə verilən Bakı-Tbilisi-Qars Dəmir Yolunun Şərqi-Qərbi birləşdirən, perspektivli böyük bir layihə olduğunu bildirdi: "Layihə Cənab Prezidentin təşəbbüsü ilə reallaşdı və onun əhəmiyyəti danılmazdır. BTQ-ın açılışından sonra Tehranda Zirvə görüşünün keçirilməsi mühüm əhəmiyyətə malikdir. Üçtərəfli görüş ilk dəfə Bakıda keçirilmişdi. Görüş iqtisadi cəhətdən, xüsusilə də, Cənub-Şimal xəttinin əhəmiyyətini, reallığını göstərən görüşlərdir. Yene də burada Azərbaycanın, bu yolların kəşifdiyi əsas bir məkan olduğunu göstərir. Rusiya və İran bizim qonşularımızdır. Regionda həlledici ölkələrdir. Təhlükəsizlik baxımından onlarla dostluq etmək və birgə iqtisadi layihələr həyata keçirmək bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktli mövcud olsa da, İran və Rusiya Ermənistanla əlaqələri saxlayır, nəinki saxlayır, həm də



onu dəstəkləyir. Ona görə də, Azərbaycan bu ölkələrin marağını özünə çəkə bilər. Vaxtilə belə addımı Ulu Öndərimiz atmışdı. Azərbaycanın dağılmaq, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda "Əsrin müqaviləsi" imzalanmışdı. Bununla da Avropanın və Amerikanın maraqlarını Azərbaycana bağlamışdı. Sonradan bu layihədə iştirak etmək üçün başqa ölkələr də səy göstərdilər. Çox müdrik bir siyasət Azərbaycanı iqtisadi cəhətdən maraqlı etdi. Dünya ölkələri ilə əlaqələrin qurulması baxımından bu bizim üçün ən ağıllı, ən düşünülmüş istiqamətdir. Ona görə də, Azərbaycan bu böyük ölkələrlə layihələr həyata keçirir.

Zirvə görüşü həm də, Ermənistanın əleyhinə işləyəcək tarixi bir təmas kimi yadda qaldı

Digər tərəfdən, bu üç ölkə arasında olan əməkdaşlıq işğalçı Ermənistanın heç də maraqlarına uyğun gəlmir və ardıcıl olaraq müxtəlif layihələrə imza atan Azərbaycanın uğurlarından pərişan olmaqla yanaşı, həm də bölgədə küncə qısılmış bir mövqe tutmuş olur. Eyni zamanda, Rusiya və İranı özünə tərəfdaş hesab edən Ermənistanı bu gün bu üçtərəfli format ona görə heç də qane etmir ki, əməkdaşlıq çərçivəsində bu ölkələr Ermənistanın maraqları deyil, ümumi maraqlar müstəvisində fəaliyyət göstərəcəyi inkar edilə bilməz. Yerevana müttəfiq sayılan iki böyük dövlətin - Rusiya və İranın Azərbaycanla iqtisadi bağlarının çoxalması, Bakının Moskva və Tehran üçün önəminin artması, paralel olaraq, Ermənistanın tranzit ölkə olaraq əhəmiyyətinin azalması və işğalçı ölkənin, onsuz da kəsad büdcəsinin getdikcə daha da kəsadlaşması Ermənistan üçün daha acınacaqlı sonluq vəd edir. Çünki iqtisadi bağlılıq, bir qayda olaraq, siyasi bağları labüd edir ki, bu da Dağlıq Qarabağ məsələsində Azərbaycanın söz sahibliyini daha kəsərlə edər, onun manevr imkanlarını artırır. Bu mənada, 1 noyabr Zirvə görüşünü Ermənistanın əleyhinə işləyəcək tarixi bir təmas kimi yadda saxlamaq olar.

Musa Quliyev:
"Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə həyata keçirilə bilməyəcək"

Millət vəkili Musa Quliyev "Səs" qəzetinə açıqlamasında Zirvə görüşünün tek üç dövlətin, Rusiyanın, Azərbaycanın və İranın deyil,

bütövlükdə, regionun tarixində, taleyində çox mühüm rol və əhəmiyyəti olacaq bir görüş olduğunu bildirdi: "Orda qəbul olunan qərarlar, imzalanan müqavilələr, söylənilən fikirlər Cənub-Şimal Nəqliyyat Dəhlizinin açılması, bütövlükdə regionun nəqliyyat sferasında Azərbaycanın aparıcı rolunu bir az da artıracaq. Bu görüşdən bir neçə gün öncə, Bakı-Tbilisi-Qars Dəmir Yolunun işə düşməsinə də nəzərə alsaq, artıq Azərbaycan təkcə regionun deyil, bütövlükdə Avrasiya məkanının nəqliyyat sektorunun ən aparıcı bir halqasına çevrilir. Artıq həm Qədim İpek Yolunun bərpa olunması, həm Qədim Karvan Yolunun Azərbaycan üzərindən bərpa olunması Azərbaycan regionda həm siyasi çəkisini artırır, nüfuzunu artırır, eyni zamanda, regionda sülhün, sabitliyin, ədalətin qorunmasına da öz töhfəsini verəcək. Bunun digər siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə həyata keçirilə bilməyəcəkdir".

Millət vəkili sözünə görə, istənilən layihənin həyata keçirilməsi kommunikasiya ilə, nəqliyyatla və dəmir yolu ilə bağlıdır: "Digər xüsusi iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, həm şimaldan cənuba gedən malların, yüklərin, həm cənubdan şimala gedən malların, yüklərin Azərbaycan üzərindən keçməsi, Azərbaycana çoxlu iqtisadi dividendlər gətirəcək. Başqa bir səbəb isə, Bakı-Tbilisi-Qar-

sın da Azərbaycandan keçməsi və Şərqi-Qərbi birləşdirən indiki Şimaldan və yaxud Cənubdan gələn yüklərin Şərqi-Qərbi Azərbaycan vasitəsilə yönəlməsinə, eləcə də, Qərbdən və Şərqdən gələn yüklərin, ehtiyac olduğu halda, Azərbaycan üzərindən Şimala və Cənuba yönəldilməsinə təmin edəcək ki, bununla Azərbaycan olduqca böyük dividendlər qazanacaq. Əltdə böyük terminalların, limanın yaradılması, hava limanının tikintisi, azad iqtisadi zonanın yaradılması da Azərbaycanı bölgənin iqtisadi cəhətdən ən maraqlı və əlverişli dövlətinə çevirəcək. Burada, heç şübhəsiz ki, turizmin də inkişafına kifayət qədər inqilab yaranacaq. Əhalinin məşğulluğunun təmin olunması üçün kifayət qədər iş yerləri açılacaqdır. Bütövlükdə götürəndə, Cənab Prezidentin 2014-cü ildə elan etdiyi kimi, Azərbaycan artıq öz iqtisadi-sosial inkişafının yeni mərhələsinə, post-neft erasına qədəm qoymuşdur və bu post-neft erasında qeyri-neft sektorunun ən mühüm aparıcı istiqamətlərindən biri olan nəqliyyat sektorunun inkişafı, heç şübhəsiz ki, bu dəmir yolları ilə sıx bağlı olacaqdır. Bütövlükdə, Tehran görüşlərinin, İranda keçirilən üçtərəfli görüşlərin istər Azərbaycan xalqının, istərsə də region xalqlarının gələcək həyatında çox mühüm rol olacaqdır".

İnam HACIYEV

İranda nüfuzlu qəzetləri Azərbaycan Prezidentinin bu ölkəyə səfərini geniş işıqlandırır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri yerli elektron kütləvi informasiya vasitələri ilə yanaşı, yazılı mətbuatın da diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, nüfuzlu ingilisdilli "Tehran Times", "Iran Daily" qəzetləri Azərbaycan Prezidentinin İran rəhbərliyi ilə görüşlərini ətraflı işıqlandırır. "Keyhan", "Ettelaat", Donyaye eqtesad", "Arman", "Jomhorieslam", "Sharg" qəzetləri də səfər zamanı müzakirə olunan məsələlər haqqında geniş məqalələr dərc edib. Yazılarda İran, Azərbaycan və Rusiyanın yaxın əməkdaşlığının ölkələrimiz və xalqlarımız üçün səmərəli olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, hər üç ölkənin prezidentləri terrorçuluğa qarşı mübarizədə birgə addımlar atırlar. Dövlət başçıları milli maraqlar naminə əməkdaşlıq əlaqələrini daha da genişləndirərək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizini formalaşdırıb onun imkanlarından faydalanmağa çalışırlar.



Azərbaycan - regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının əsas təşəbbüskarı

Prezident İlham Əliyevin təşəbbüskarı olduğu hər bir görüşdə əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün pozitiv nəticələr, uğurlar və nailiyyətlər vəd edir

Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşünün keçirilməsi özündə bir sıra əhəmiyyətli məqamları ehtiva etməkdədir. Ümumiyyətlə, bu üçtərəfli format regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Məhz bu baxımdan, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır.

Digər tərəfdən, belə qənaətə gəlmək olar ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiquru olaraq, həm də söz sahibi olan dövlətlər sırasında öz yerini kifayət qədər möhkəmləndirib. Hazırda Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və digər formatlar da, bilavasitə Azərbaycanın təşəbbüsü ilə yaranıb və bu formatlar olduqca səmərəli fəaliyyət göstərməkdə davam edirlər.

Azərbaycan regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir

Əlbəttə, sözügedən təşəbbüslərin gerçəkləşdirilməsində Prezident İlham Əliyevin siyasi çəkisi və ona olan etimadlar da xüsusi rol oynamaqdadır. Belə ki, ölkə başçımız İlham Əliyev Cənabları son günlər ərzində region dövlətlərinin rəhbərləri ilə görüşlər keçirib və bütün sahələr daxil olmaqla, qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib. İstər yerli, istərsə də xarici ekspertlər də həmin görüşlərin nəticəsi olaraq, hesab edirlər ki, Cənab Prezidentin təşəbbüskarı olduğu hər bir görüşün çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr, uğurlar və nailiyyətlər vəd edir. Söz yox ki, bu, Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirməkdədir.

Belə müzakirələrin



aparılması isə hər üç ölkənin sözügedən məsələlərlə yanaşı, digər sahələrdə də bir-birinə göstərdikləri yüksək etimadın məntiqi nəticəsidir

Həmçinin, Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü zamanı, ilk növbədə, regional təhlükəsizlik məsələləri də müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi beşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb. Belə müzakirələrin aparılması isə hər üç ölkənin sözügedən məsələlərlə yanaşı, digər sahələrdə də bir-birinə göstərdikləri yüksək etimadın məntiqi nəticəsidir.

Eyni zamanda, üçtərəfli formatın gündəliyində duran digər məsələ kimi üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirilib, bu istiqamətdə olduqca müsbət dinamikanın olduğu vurğulanıb və qarşıdan gələn dövr üçün potensial imkanlar yenidən nəzərdən keçirilib. Əsas diqqət isə enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərek investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilib.

Üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə mövzusu olub. Azərbaycan, İran və Rusiya-

nın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib.

Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsinin perspektivi diqqət mərkəzində olub

Hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində də görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayaacağı rol və digər bu kimi məsələlər müzakirə mövzusu olub ki, bu faktorun önəmi ölkələrin rəhbərləri tərəfindən diqqətdə saxlanılıb.

Akkan Suver: Bakı Şoping Festivali bütün region üçün faydalı olacaq

Bakı Şoping Festivali istər ölkənin tanınması, istərsə də turistik baxımdan böyük önəm daşıyır. Ümid edirik ki, bu festival Azərbaycan iqtisadiyyatına və büdcəsinə faydalı olacaq. Bu sözləri festivalın saytına Türkiyədə fəaliyyət göstərən Mərmərə qrupu strateji və sosial araşdırmalar vəqfinin rəhbəri Akkan Suver deyib. "Bakı Şoping Festivali Azərbaycan hökumətinin turizmə göstərdiyi diqqət və qayğısı nəticəsində ərəşəyə gəlmiş bir tədbirdir. Regionun ən güclü ölkəsi olan Azərbaycan bütün sahələrə olduğu kimi, turizmə də böyük dəstək verir və MDB məkanında ilk dəfə şoping festival keçirməklə bir il-kə imza atır. Azərbaycan bu festivalı yüksək səviyyədə təşkil edib. Çünki qarşılıqlı əməkdaşlıq güncə qədər istər beynəlxalq, istərsə də regional tədbirlərin təşkilində nümunə olub. Beynəlxalq əhəmiyyətli tədbirləri uğurla həyata keçirən Azərbaycan öz turistik imkanlarını bu festival vasitəsilə dünyaya daha da yaxından tanıdacaq. Festival nəinki Azərbaycan, eləcə də Qafqaz regionu və bütün türk dünyasına faydalı olacaq", - deyir Akkan Suver bildirib.

Transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı isə yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsinin perspektivi də nəzərdən keçirilib, onun yüksək potensialı və perspektivi vurğulanıb, BTQ də daxil olmaqla, hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərq-Qərb birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilib.

Beləliklə, fakt budur ki, Azərbaycan təşəbbüskarı ölkə olaraq bir daha dünya miqyasında ən vacib dövlətlərdən birinə çevrildiyini baş tutan növbəti formatla sübuta yetirmiş oldu. O cümlədən, bəlli oldu ki, Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə lider yolundadır və geosiyasi iqtisadi layihələrin Avrasiya materikini də əhatə etməsi, eləcə də, üçtərəfli format səviyyəsində əhəmiyyətli məqamlar ətrafında müzakirələrinin aparılması, orta q məxrəclərə gəlinməsi bu fikirləri kifayət qədər isbatlayır.

Rövşən NURƏDDİNOĞLU

Həllədicə mövqə Azərbaycanın mövqeyidir

Ekspertlər Tehranda keçirilən Zirvə görüşünün dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirirlər

Məlum olduğu kimi, noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli Zirvə görüşü keçirilib. Görüşdə əlaqələrin inkişafına yeni töhfələr verəcək bir sıra məsələlər müzakirə olunmuş və müqavilələr imzalanmışdır. Söhbət etdiyimiz müsahiblərimiz Zirvə görüşünün ölkələrin inkişafına, insanların sosial rifahına və təhlükəsizliyinə mühüm yardım göstərəcəyini bildirdilər.

Millət vəkili Tahir Rzayev:



- Tehranda keçirilən Zirvə görüşü xeyirxahlığa, ölkələrin inkişafına, əhalinin sosial-iqtisadi yüksəlişinə xidmət etməsi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərdə çox yüksək ali məqsədlərə xidmət edir. Keçirilən üçtərəfli görüşlər birinci dəfə deyil. Dəfələrlə bu tip üçtərəfli görüşlər olub. Bu gün Azərbaycan regionunda inkişaf edən lider dövlətdir. Artıq Gürcüstan və Türkiyə ilə bizim münasibətlərimiz çox yüksək səviyyədədir. Keçirilən üçtərəfli görüş zamanı da Vladimir Putin qeyd etdi ki, artıq biz Azərbaycanla strateji tərəfdaş, dost və qardaş bir ölkəyik. Ona görə də, bizim mənafeələrimiz bir-birinə uyğun gəlir. Eləcə də, İran Prezidenti Həsən Ruhani də öz çıxışında Azərbaycanın çox yaxşı bir tərəfdaş olduğunu qeyd etdi. İstər ticarət, qarşılıqlı əməkdaşlıq, sülhün bərqərar edilməsi istərsə də, terrorçuluğa qarşı mübarizədə hər üç prezident öz sözlərini dedi. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq səviyyədə və beynəlxalq hüquq normalalarına uyğun həll olunmasının tərəfdarı olduğunu bildirdi. Hər iki ölkənin prezidentləri də buna öz münasibətlərini bildirdilər. Bu gün bizi ən çox maraqlandıran Azərbaycanın qonşu dövlətlərlə münasibətinin daha da sağlamlaşdırıl-

masıdır. İranla münasibətlərimiz əvvəlki illərdə o qədər də normal olmayıb. Biz bilirik ki, İran dövləti neçə illər bundan əvvəl Ermənistanla əməkdaşlıq edirdi, vaxtilə ermənilərə müəyyən köməklik göstərirdilər. Lakin Cənab Prezident İlham Əliyevin düzgün, məqsədyönlü xarici siyasət aparması nəticəsində artıq İranın özü də müəyyən məsələlərdə Ermənistanı dəstəkləmir. Bu, Dağlıq Qarabağ məsələsində də özünü göstərdi. İran prezidenti bir daha bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın bölünməz tərkib hissəsidir və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə ərazilərin bütövlüyü prinsipi əsasında həllini tapmalıdır. Eləcə də, Rusiya Prezidenti Vladimir Putin də bunu dəfələrlə qeyd edib. Bildiyiniz kimi bir necə gün bundan əvvəl Bakı-Tbilisi-Qars Dəmir Yolu istifadəyə verildi. Yeni marşrutların artıq müəyyən olunması yeni iqtisadi nailiyyətlərin əldə olunmasına yollar açır. Bütün bunların əsasında Azərbaycanın nəinki dünya ölkələri ilə, yaxın qonşuları ilə də tam sərbəst və qarşılıqlı əməkdaşlıq sahələrində fəaliyyət göstərməsi dayanır.

Millət vəkili Tahir Mirkişili:

- İran, Azərbaycan və Rusiya prezidentlərinin ilk Zirvə görüşü keçən il avqust ayında Bakıda keçirilmişdi. Bu üçtərəfli əməkdaşlıq formatı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Bu üçtərəfli əməkdaşlığın və üçtərəfli formatın əsas məqsədi üç ölkə arasında əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək, mövcud infrastruktur layihələrini inteqrasiya etməkdir. Təbii ki, bu layihələrdən hər üç ölkənin iqtisadi fayda götürməsidir. Keçən ilki görüşdən keçən dövr ərzində hər üç ölkə arasında iqtisadi münasibətlər xeyli inkişaf etmişdir. Azərbaycan və İran arasında ticarət dövriyyəsi artmış, eləcə də, Azərbaycan və Rusiya arasında investisiyaların qoyulması üzrə yeni layihələrə imza atılmışdır. İran və Azərbaycan arasında sərma-yələrin cəlb olunması, İran şirkətlərinin, bildiyiniz kimi, Bakıda əcazılıq sahəsində yeni layihələrə sərməyə

yatırması, bir daha onu göstərir ki, hər üç ölkə arasında olan münasibətlər getdikcə inkişaf edir. Ötən dövr ərzində Azərbaycan öz ərazisindən keçən Şimal - Cənub Nəqliyyat Dəhlizinin əsas hissəsini istismar üçün tamamilə hazır vəziyyətə gətirmişdir. Azərbaycan, eyni zamanda, İran ərazisində dəmir yolunun bir hissəsini inşa edilməsi ilə bağlı layihəyə maraqlı göstərir. Hətta bu layihəyə yeni kredit sazişinin imzalanması ilə bağlı, ilkin olaraq, marağını göstərmişdir. Bu, bir daha sübut edir ki, əməkdaş-



lıq formatı hər üç ölkəni birləşdirən, xüsusilə, əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin tamamilə istismara verilməsi üçün yeni bir siyasi iradədir, eyni zamanda, yeni bir iqtisadi təşəbbüsdür. Məhz Tehranda keçirilən Zirvə görüşündə qarşıda duran əsas vəzifələr barədə ümumi razılıq prinsipi əsasında əks etdirilmişdir. Bildiyiniz kimi, layihənin bir hissəsi İran ərazisində keçir, artıq çox kiçik bir hissə qalıb ki, onu da tamamlayaraq istismara verilməsi gözlənilir. Eyni zamanda, Rusiya İranın şimal hissəsinə qaz nəqli ilə bağlı Azərbaycan infrastrukturundan istifadə etməsinə böyük maraqlı göstərmişdir. Bu barədə də Rusiya prezidenti öz çıxışında qeyd etmişdir. Bir sözlə, Tehranda keçirilən Zirvə görüşü əhəmiyyətli olmuşdur. Üç ölkə arasında həm iqtisadi layihələrdə birgə iştirak etməyin prinsiplərini razılaşdırmaq, həm də üç ölkənin gələcək siyasi, neft strategiyası, eyni zamanda, infrastrukturun vahid istifadəsi və energetika məsələləri ilə bağlı gələcəkdə inkişaf etdirilməsi razılığına gəlinmişdir.

GÜLYANƏ

AZAL yeni onlayn satış sisteminə keçir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC yeni onlayn satış sisteminə keçir. AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib. Bildirilib ki, rəsmi saytın yenilənməsi və yeni onlayn satış sistemində keçid ilə əlaqədar olaraq, bu gün ərzində www.azal.az saytında aviabiletlərinin satışı bölməsində profilaktik işlər aparılacaq. İşlər başa çatdıqdan sonra saytın istifadəçiləri yeni tariflər və onların şərtləri ilə ətraflı tanış ediləcək. Aviaşirkətdən qeyd edilib ki, öncədən alınmış bütün aviabiletlər qüvvədə qalır. Müvəqqəti narahatlığa görə AZAL səmisişinlərdən üzr istəyir.



“Çevir tətə, vur tətə” prinsipindən o tərəfə keçə bilməyən radikallar

RƏFIQƏ

Yenə də dağıdıcı müxalifət qarşısındakı prezident seçkiləri ərəfəsi başlayıb Azərbaycana düşmən kəsilməyə, bəli, məhz düşmən kəsilməyə həyasızlıqlar etməyə ağızlarından düşən hər bir kəlmələrində və hər bir ifadələrində “YAP nə etdi ki, Azərbaycan üçün, xalq üçün?” tipli məntiqdən kənar, mənasız suallar yağdırmağa. Bu gün dağıdıcı müxalifət liderlərinin tabeçiliyi altında olan mətbuat səhifələrində onların diktəsi ilə yazılıq deyil, yozarlıq edən azyaşlı qələmkəş və mirzəcik tayfaları guya dünyanın müxtəlif filosoflarından, ya da ictimai-siyasi xadimlərdən sitatlar gətirərək, öz köşə yazılarının ora-burasını o ki var bəzəyib-düzeyirlər.

Nə bilim, dahi rus yazarı filankəsovski belə demişdi, Qədim Çin filosofu fi-lan-kəs də elə ifadə etmişdi... Necə deyirlər, “çevir tətə, vur tətə” prinsipindən o tərəfə keçə bilməyən dağıdıcı müxalifət köşədarlarının ağıllarına da gəlmir ki, YAP kimi nəhəng partiya zərurətdən yaranarkən, onların əksəriyyəti o zamankı “Malış” smesi yeyib, üstündən də əmzik əmərkək, şükür edirdilər. Yəni ən azından, onların bu barədə hap-gop etmələri yersizdir. Çünki YAP yarananda, onların yaşları bir-ikidən o tərəfə keçmədi. Qaldı ki onların verdikləri sərəmsə suala, belə bir cavab(lar) verəcəyəm. YAP Azərbaycan xalqı üçün əsl, həqiqi müstəqillik və azadlıq gətirdi. YAP yeganə partiyalardandır ki, yarandığı dövrdən az müddət sonra, yəni bir il ərzində müxalifət düşərgəsindən iqtidara gəldi. YAP-ın yaranması Azərbaycan xalqının dəstəyi nəticəsində baş verdi. YAP xalqın partiyasıdır. YAP Azərbaycanı AXC-Müsavat kimi xəyanətkar cütlüklərdən, satılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qorudu və hiyf etdi. 25 il öncəki İsa Qəmbər, Əli Kərimli elə 25 il sonra da dəyişilməz qalaraq, müxalifətdəki dəyərsiz ömür səhifələrini və rəqləməklə məşğuldurlar. YAP öz gücü və qüdrəti ilə, xalqına güvənib, bu kimi xəyanətkarların hakimiyyətə gələrkək, yenidən Azərbaycanı didib-parçalamalarına imkan vermir, verməyəcək də! BAX, BUDUR YAP, dağıdıcı müxalifət mirzəciklərinin bədbəxt liderləri!!!

Reallığı görə bilməyənlər elə kordular

Bu gün Azərbaycanı gah filan ölkə, gah da beşməkan ölkə ilə haqsız müqayisə edərək, binəva liderləri qarşısında beş-üç dollara görə oyunbazlıq etməyə başqa cür ad da vermək mümkün deyil. Müxalifət köşədarları lüğətlərdə axtarıb-tapdıqları endrəbadi ifadələri yazmaqdan, dahi filosofların kəlamlarının ucundan tutub, ucuzluqlara qədər getməkdənsə, Müsavat və AXCP kimi xəyanətkar partiyaların fəaliyyətlərini dəstəkləməkdənsə, öz haylarına qalsınlar. Hər kəs bilir ki, boş-boş guruldamaqdan heç nə çıxmıyacaq. Hətta satıldıqları xarici ağaları da, əslində, belə guruldamalara fikir vermirlər. Ayrı-ayrılıqda AXCP-ni və Müsavatı “Azərbaycanın xilaskarı”, ölkəni guya azadlığa və demokratiyaya qovuşduran alternativsiz qüvvələr adlandıran mirzəciklər boş-boş eyforiyalara qapılmaqdan başqa heç nə edə bilmirlər. Müxalifətin işlətdiyi bu kimi ifadələr, illərdir ki, xalqın baş-beynini aparıb. Çünki bunlar öz yüngüllükləri ilə YAP-ın həqiqi ağırlığına tab gətirə bilmirlər.

İllərdir ki, “ha bu gün, ha sabah, ha indicə, ha bu saat hakimiyyətə gələcəyik” deyərək özlərinə toxtaqlıq verən xain qüvvələr hələ də “gəlirlər ki, gəlirlər”. Adama deyirlər ki, siz nə demokratiyadan istifadə edərək hakimiyyətə gələ bildiniz, nə də dağıdıcılıq yolu ilə iqtidara yiyələndə bildiniz. Yəni nə o yolla, nə də bu yolla heç bir zad etməyə gücünüz və qüdrətiniz çatmadı. İndi boş-boş danışıb, YAP-a qısqanc nəzərlərlə baxıb, həzmetməzlik nümayiş etdirməkdənsə, mənəcə, həyata daha real, daha açıq gözle baxmağı bacarmaq lazımdır. Bacarmırsınızsa, reallığı görə bilmirsinizsə, onda siz elə korsunuz. Bu da sizlərin öz probleminizdir...

3 noyabr 2017-ci il

YAP Cəlilabad rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı tədbirlər davam edir

Düənən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinin qeyd olunması ilə bağlı partiyanın Cəlilabad rayon təşkilatının nəzərdə tutduğu növbəti tədbiri rayonun fəal qadınları ilə görüşü olub. Rayon təşkilatının inzibati binasında "Qadınlar Yeni Azərbaycan Partiyasının aparıcı qüvvəsi kimi" mövzusunda keçirilən dəyirmi masada çıxış edən rayon təşkilatının qadınlar şura-



sının sədri Fərqanə Məmmədova ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan YAP-ın tarixindən, partiyanın müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində və ölkəmizin inkişafındakı mühüm rolundan danışdı. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün həm ölkə daxilində, həm də regionda lider partiya çevrilib: "Ulu Öndər Heydər Əliyev ideyalarına sadıq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib".

Görüşdə rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirova, şəhər 4 saylı tam orta məktəbin müəllimi Gülbəniz Məmmədova, şəhər 3 saylı uşaq bağçasının müdiri Günel Məmmədova, təhsil işçiləri Elmira Abbasova, Esmira Abdullayeva, Günel Əliyeva, Həqiqət Rzayeva, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Sadatova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının əməkdaşı Dürdanə Əliyeva, Cəlilabad Uşaq İncəsənət Məktəbinin müəllimi Amaliya Qurbanova, mədəniyyət işçisi Bəturə Muradlı, rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, idarə heyətinin üzvü Dürdanə Əliyeva, rayon təşkilatı aparatının rəhbəri İbrahim Qələmov və başqaları çıxış edərək, YAP-ın ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak etdiyini, partiya Azərbaycan qadınlarına böyük diqqət və qayğı göstərildiyini bildirdilər. Çıxışlarda ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən, Ümummilli Lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən danışdılar.

R.HÜSEYNOVA

"Nə? Harada? Nə zaman?"

Bu mövzuda YAP Sumqayıt təşkilatı partiyanın 25 illik yubileyi münasibətilə intellektual yarış keçirib



Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə partiyanın 25 illik yubileyinə həsr olunmuş gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual yarış keçirildi. Yarışda şəhərimizin 12 idarə və təşkilatından 14 komanda mübarizəyə qoşuldu. Tədbirdə çıxış edən YAP

Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın yaranma tarixindən söhbət açdı, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinin əhəmiyyətini xüsusi vurğuladı. Qeyd edildi ki, vətəndaşlar, xüsusilə də, partiya üzvləri hər zaman ayıq-sayıq olmalı, radikal müxalifət liderlərinin mövcud hakimiyyətə qarşı insanları çaşıdırma biləcəklər əsassız çağırışlarına cavab olaraq, öz prinsipial mövqeyini ortaya qoymalıdır. Nəticə vurğuladı ki, bu gün bütün respublikada, o cümlədən, doğma Sumqayıtımızda abadiyyət və quruculuq işləri geniş vüsət alıb və bunu görməmək və danmaq mümkün deyil. Sonra yarış start verildi. Komandalar 3 mərhələdə verilən 36 suala dürüst cavab tapmağa çalışdılar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin komandası 1-ci, "Azərikimya" İB-nin komandası 2-ci, Sumqayıt şəhər Təhsil Şöbəsinin 1-ci komandası isə 3-cü yerə layiq görüldülər. Yarışın qalibləri YAP Sumqayıt şəhər təşkilatının Fəxri Fərmanı və hədiyyələrlə təltif edildilər.



RÖVŞƏN

YAP Samux rayon təşkilatı partiyanın 25 illik yubileyini coşqu ilə qeyd edir

Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında partiyanın yaranmasının 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Tədbiri giriş sözü ilə açan Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev tədbir iştirakçılarına YAP-ın 25 illik fəaliyyəti, keçirdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. O bildirdi ki, YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən və regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Çıxış edən



YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov geniş məruzə ilə çıxış edərək bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.

Sonra YAP Samux rayon təşkilatı qadınlar şurasının sədri Kəmalə Xəlilova çıxış edərək, qeyd edib ki, partiya ötən 25 il müddətində 700 mindən çox insanı öz ətrafında birləşdirə bilib və bu, xalqımızın Heydər Əliyev ideyalarına sadıqlılığının və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir. K.Xəlilova, həmçinin, qeyd edib ki, YAP-ın üzvləri arasında qadınlar böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də Azərbaycanın sağlam və intellektual gənc qadınlarından ibarətdir.

Daha sonra YAP fəallarındın Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Qarayeri qəsəbə 1 saylı Məktəb-Liseyin müəllimi Xəyalə Məmmədova və YAP-ın veteran üzvü Nizami Məmmədov məruzə ətrafında çıxış ediblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə bir qrup partiya fəalına Fəxri Fərman, bir neçə gənc partiya üzvünə isə üzvlük vəsiqəsi təqdim olunub.

R.RƏSULOĞ

Gəncədə YAP-ın 25 illik yubileyinə həsr olunan intellektual yarış keçirilib



Gəncə şəhər İH və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunan intellektual yarış keçirilib. Tədbirdən öncə, Azərbaycan Respublikasının Dövlət Himni sənləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra yarışa start verilib. İntellektual yarışda şəhərin ali və

orta ixtisas müəssisələrinin tələbələrindən ibarət, hər birində 5 nəfər olmaqla, 6 komanda qalib adı uğrunda mübarizə aparılıb.

Yarışda hər sualın cavablandırılması üçün bir dəqiqə vaxt ayrılıb. Komandalar arasında rəqabət güclü olduğundan, əlavə suallar da səsləndirilib.

İntellektual yarışın sonunda komandaların cavabları münisflər heyəti tərəfindən qiymətləndirilib, qalib komandalar müəyyənənşdirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin komandası I yerə, Gəncə Dövlət Universitetinin komandası II yerə, Gəncə Musiqi Kollecinin komandası isə III yerə sahib olub.



R.NURƏDDİNOĞLU

“Türkiyə tərəfi Azərbaycanla hərbi istiqamətdə əməkdaşlığa daha çox diqqət yetirir”

Qabil Hüseynli: “Budəfəki Strateji Əməkdaşlıq Şurasının iclası tarixə düşən bir iclas oldu”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçirilib. Müxtəlif sahələri əhatə edən sazişlərin imzalanması ilə iki dost və qardaş ölkə arasında əlaqələrin inkişafına yeni töhfələr vermiş olacaq Bakı-Tbilisi-Qars layihəsi istismara verildikdən sonra ardınca keçirilən toplantıda enerji-nəqliyyat məsələləri, ənənəvi olaraq müzakirə edilərək, qarşıya qoyulan məsələlər öz həllini tapdı və bu da onu deməyə əsas verir ki, bu, bizim böyük uğurumuz, qələbəmizdir və biz qarşıya qoyulan hədəflərimizə doğru irəliləyirik. Türkiyə ilə Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu bütün layihələr icra edilir və TANAP-ın da yaxın zamanda icrası başa çatacaq.



dünyasına qarşı düşmən mövqedə olan Ermənistanın və erməni lobbisinin Türkiyə və Azərbaycana qarşı qərəzli mövqə sərgilədiyi bir məqamda bu iki ölkənin dostluq və qardaşlıq əlaqələri, ələlxüsus, müdafiə sənayesi sahəsində əməkdaşlığı çox önəmlidir.

Qabil Hüseynli: “Azərbaycanın apardığı səylərə böyük dəstək veriləcəkdir”

Məsələ ilə bağlı suallarımızı cavablandırılan politoloq Qabil Hüseynli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası artıq 5 ildir ki, fəaliyyət göstərir: “Bu müddət ərzində Azərbaycanla qardaş Türkiyə arasında münasibətlər, xüsusilə, iqtisadi-siyasi münasibətlər çox inkişaf edib. Bu nöqteyi-nəzərdən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu dəfə daha aktual məsələlər müzakirə edilə bilər. Mənim bildiyimə görə, Türkiyə tərəfi Azərbaycanla hərbi istiqamətdə əməkdaşlığa daha çox diqqət yetirir və Azərbaycanın Hərbi-Sənaye Kompleksinin yaradılmasına, töhfəsini vermək əzmindədir. Bax, bu nöqteyi-nəzərdən, bu Strateji Əməkdaşlıq Şurasında öz hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycanda yeni hərbi zavodların tikintisi və yeni müasir tipli silah istehsal edilən sahələrin yaradılmasına diqqət artırılır və üstəlik də, Türkiyə tərəfi açıq surətdə bildirir ki, Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etməyincə, onunla hər hansı bir əlaqənin yaradılması mümkün olmayacaqdır. Bu istiqamətdə Azərbaycanın apardığı səylərə böyük dəstək veriləcəkdir. Bu, həm hərbi istehsalın təşkilində, həm də, lazım gələrsə digər formalarda həyata keçiriləcək. Ümumiyyətlə, budəfəki Strateji Əməkdaşlıq Şurasının iclası tarixə düşən bir iclas oldu və mən belə hesab edirəm ki, bunun nəticələri Azərbaycan-Türkiyə münasibətlərinin daha yüksək səviyyədə inkişaf etməsinə gətirib çıxaracaq”.

Türkiyə və Azərbaycan arasında əlaqələr çərçivəsində turizm, mədəniyyət və təhsil sahəsini də, xüsusilə, vurğulamaq yerinə düşər. Çünki bu sahədə atılacaq addımlar da mühüm əhəmiyyətə malikdir və bütün bunlar nəzərə alınaraq, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında bu məsələyə də xüsusi yer ayrılmaqla ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin təhsil sahəsində Saziş də imzalanan sənədlər arasında yer alıb.

İnam HACIYEV

BTQ: Azərbaycanın xarici siyasətinin uğuru, Ermənistanın izolyasiyasında yeni təkən

Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars Dəmir Yolu Xəttinin oktyabrın 30-da istifadəyə verilməsi tarixi bir hadisədir. Bu nəqliyyat marşrutu təkəcə Azərbaycan və region dövlətləri üçün deyil, ümumiyyətlə, dünya üçün mühüm əhəmiyyət daşıyır.

BTQ işğalçı ölkəni tərəddüddə qoyub

Bakı-Tbilisi-Qars Dəmir Yolu istismara verilməsi Ermənistanında, sözün həqiqi mənasında, vəhimi yaradıb. Ölkənin əksər KİV-lərində qeyd olunub ki, hələ 10 il əvvəl BTQ-nin əsası qoyulanda Yerevanda İqtisad İnstitutunun tələbələri qarşısında çıxış edən Robert Koçaryan bəyan etmişdi ki, “ictimaiyyətin Ermənistanın iqtisadi blokadağa düşməsi haqqındakı narahatlığı əsassızdır. Çünki BTQ-nin iqtisadi səmərəsi yoxdur və bu dəmir yolu tikilib başa çatdırılmayacaq”. Lakin R.Koçaryanın fikri özünü doğrultmadı, BTQ-nin əsası qoyuldu və tikinti işləri başladı. Jurnalistlər R.Koçaryana “Bəs siz deyirdiniz BTQ tikilməyəcək. Lakin layihənin əsası qoyulub və tikinti işləri başlayıb” deyə müraciət etdikdə, o, cavab verib ki, “bəli, tikinti işləri başlayıb, amma Yerevanın Qərbdəki müttəfiqləri bu layihəni dəstəkləmir və tikintinin başa çatacağı sual altındadır”.



Bu, yalnız regional xarakterli iqtisadi layihə deyil, eyni zamanda Azərbaycanın uzunmüddətli siyasi zəmanətidir

Zaman isə göstərdi ki, Ermənistan prezidentləri R.Koçaryan və Serj Sarkisyan bu layihəyə mane olmağa çalışsa da, onların fikirləri sabun köpüyü kimi havadan asılı qaldı. Eyni zamanda Ermənistan prezidentlərinin təklifinə İran ciddi yanaşmadı və heç bir dövlət və beynəlxalq maliyyə təşkilatı İran-Ermənistan dəmir yolunun çəkilişinə sərməyə qoymaq istəmədi. Azərbaycan, Gürcüstan və Türkiyə öz səyləri ilə BTQ-ni tikib başa çatdırdılar. ABŞ və Avropa İttifaqı BTQ-nin istismara verilməsini alqışladılar.

Göründüyü kimi, Azərbaycan Prezidentinin strateji təşəbbüsünün reallığa çevrilməsi Ermənistanı, necə deyirlər, peşman etdi. Prezident İlham Əliyevin hələ on il əvvəl planlaşdırdığı layihə bu gün həyata keçdi və bu, yalnız regional xarakterli iqtisadi layihə deyil. BTQ, eyni zamanda Azərbaycanın uzunmüddətli siyasi zəmanətidir.

Bölgənin “kor bayquş”u

Layihənin istifadəyə verilməsindən sonra bir sıra erməni mətbu orqanlarının layihə və Azərbaycanın regionda yürütdüyü siyasət barədə mövqeyi nisbətən müsbətə doğru dəyişib. Hətta bir çox erməni portalları heç bir şərh vermədən BTQ-nin açılış mərasimindən Azərbaycan və dünya KİV-lərinin reportajlarını dərc ediblər.

Əslində, işğalçı ölkənin davranışları heç bir beynəlxalq qurum tərəfindən qəbul olunmur. Necə ki, noyabrın 24-də Brüsseldə Avropa İttifaqı ilə imzalanması gözlənilən əməkdaşlıq sazişinə Dağlıq Qarabağla bağlı xüsusi bəndin əlavə olunması Yerevanı seçim qarşısında qoyub. Onu da xatırladaq ki, Prezident İlham Əliyevin Azərbaycanın da imzalaması gözlənilən çərçivə sənədində ölkələrin ərazi və sərhəd bütövlüyünün toxunulmazlığı birmənalı şəkildə əksini tapmalı olduğunu bəyan edib. Üstəlik regional layihələrdən kənar qalması Yerevanı iki yoldan birini seçməyə vadar edə bilər.

Sözündən məsələ ilə bağlı millət vəkili Əli Məsimlinin dediyinə görə, Bakı-Tbilisi-Qars Layihəsi Ermənistanı kənar saxlamaqla, tarixi İpək Yolunun artıq bir dəmir yoluna çevrilməsi günün hadisəsidir: “Ermənistanın bu cür iri layihələrdən kənar qalması iqtisadi baxımdan ziyanı ilə yanaşı, bir dövlət kimi onun müstəqilliyini də təhlükə altına alır. Ermənistan mətbuatı özü etiraf edir ki, BTQ Dəmir Yolunun istifadəyə verilməsi Azərbaycanın mövqeyinin regionda möhkəmlənməsinə, həm də Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığının genişlənməsinə və bu ölkələrin güclənməsinə xidmət edəcək, Ermənistanın vəziyyəti isə daha da pisləşəcək. Halbuki Ermənistan Rusiyanın forpostu rolunu oynamasaydı, onun işğalçılıq siyasətində “qalibin yanında başkəsən” rolunu öz üzərinə götürüb mənfur qonşuya çevrilməyəydi, Cənubi Qafqazda da Azərbaycan, Gürcüstan və Ermənistanın timsalında Latviya, Litva və Estoniyanın iştirakı ilə yaranan birliyə nail olmaq mümkün olardı. Bu isə regionda sülhə, əmin-amanlığa, tərəqqiyə, burada yaşayan bütün xalqların rifahına xidmət edərdi. Görünən budur ki, Ermənistan hakimiyyəti yenə də xalqı öz yalanları və Rusiyaya bağlılığı ümidlərlə ovundurmaq, işğalçı davam etdirmək istəyir. Belə ki, yaxın zamanda Moskva Yerevana mövcud müqavilə əsasında yeni dəst silahlar yollayacaq”.

Göründüyü kimi, Ermənistan regionda təklənmiş durumdadır və bunun günahı ancaq özündədir. Bu mənada, erməni ekspertin Ermənistanı böyük yolların kəsişməsindəki hündür daşın üzərində oturan “min yaşlı kor bayquş”a bənzətməsi tam yerinə düşür. Amma maraqlıdır, bu durum işğalçı ölkəni normal siyasət sərgiləməyə vadar edər, Qarabağ iddialarına son qoymasına gətirib çıxara bilərmi? Əslində, demək çətindir.

Beləliklə, Azərbaycan Çindən Avropaya və ya geri daşınacaq təhlükəsiz yüklərə bağlı mövqeyini açıqladığı halda, işğalçı və terroru dəstəkləyən Ermənistan kreditlə aldığı silah-sursatı gözləyir.

R.HÜSEYNOVA

Bu ilin 9 ayında Bakı şəhərində bir sıra obyektlər istifadəyə verilib

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində bir sıra mühüm obyektlər istifadəyə verilib. Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində Balaxanı Sənaye Parkı, Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik stansiyası, eləcə də Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolunun tikintisi başa çatdırılıb.

3 noyabr 2017-ci il

2018-ci ildə keçiriləcək "Formula-1" daha möhtəşəm olacaq

Müasir dünyanın Azərbaycanı idman ölkəsi kimi qəbul etməsi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları Azərbaycanın idmanın uğurlu və sürətlə inkişafına dəlalət edir. Ölkəmizdə müasir infrastruktur, xidmət obyektləri tikilərək, dünya standartlarına cavab verən otellər istifadəyə verilib. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi, İslam Həmrəyliyi Oyunları Azərbaycana olan inamdan doğmuşdur. Azərbaycan idman oyunlarının standartlarını və səviyyəsini təmin edə bildi. Dünyanın 17 gün ərzində izlədiyi bu elit oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi və qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixləşdi.



Artıq iki il ardıcıl olaraq paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula 1" yarışları da Azərbaycanın idman tarixinə yeni səhifə əlavə edib. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"-in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradıldı. Dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənən yarış zamanı qonaqlar YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçəri Şəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və s. görərək, ecazkarlığı seyr etdilər. Ölkəmizə gələn "Formuła 1" iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli, dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadıklarının şahidi oldular. "Formula-1" yarışının nəticələri çox möhtəşəmliyi ilə yadda qaldı. Həm bilet satışı, həm də gələn qonaqların marağı baxımından nəticələr yüksək oldu. Dörd gün ərzində yarışa baxmağa gələnlərin sayı 71 mindən çox olub. Bu, keçən illə müqayisədə 30 faiz çox idi. Turistlərin bilet alışı da isə iki dəfə çox artım olub. Bu, Azərbaycanın təbliği baxımından çox gözəl nəticə olub.

Artıq növbəti yarış üçün hazırlıq prosesinə start verilib. Gələn il "Formula-1" Azərbaycan Qran-Prisinin keçirilməsi, aprel ayına nəzərdə tutulub. Bildiyimiz kimi, hər il, adətən, altı ay əvvəldən bilet satışına başlanılır. Bu il noyabrın 6-dan başlayaraq ilk satış kampaniyası başlanacaq. Qeyd edək ki, 2018-ci il "Formula-1" Azərbaycan Qran-Prisini izləmək istəyən tamaşaçılara trekin müxtəlif yerlərindən yarış izləməyə imkan verən və 30 min yerlik tutumu olan tribuna və ayaqüstü zonalar təklif edilir.

Bu ilki hazırlıq prosesində daha çox peşəkar inkişafyönlümlü təlimlərə yer verəcək və könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstəriləcək. Növbəti dəfə keçiriləcək Azərbaycan Qran-Prisinin təşkilatçılıq işlərinə, ümumilikdə, 3 min könüllünün cəlb olunması nəzərdə tutulur.

2018-ci ildə keçiriləcək "Formula-1" Azərbaycan Qran-Prisində iştirak üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək, gərgin rejimdə işləyə bilmək və güclü həvəs və əzmkarlığa sahib olmaq tələb olunur.

"Formula-1" Azərbaycan Qran-Prisi üçün marşalların qeydiyyatı prosesinə də başlanılıb. Proses marşallıq fəaliyyətinə dair bütün vakant yerlər dolana qədər davam edəcək.

Gələnləyə yarışa 1150 marşal cəlb etmək nəzərdə tutulub. İndiyədək Bakıda keçirilən "Formula-1" yarışlarında yüksək peşəkarlıqla iştirak edən 1704 marşala beynəlxalq dərəcəli marşallıq lisenziyası verilib. Lisenziyası olan hər bir marşal Azərbaycan Qran-Prisi ilə yanaşı, "Formula-1" dünya çempionatının istənilən mərhələsində yarışlarda iştirak etmək üçün müraciət edə bilər.

Bu lisenziyanı əldə edən hər bir marşal treke ən yaxın mövqedən yarış canlı surətdə izləyə biləcək, həmçinin, yarış ərəfəsində keçiriləcək müxtəlif tədbirlərdə iştirak etməklə yanaşı, digər ölkələrdə keçirilən Qran-Prilərdə yer almaqla "Formula-1" dünyasını yaxından kəşf etmək imkanına sahib olacaqlar.

Yarışın yüksək səviyyədə təşkili üçün tədbirlər görülür.

Zümrüd BAYRAMOVA

Türkiyənin bələdiyyə sədrləri Azərbaycana səfər edəcəklər

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə üzv olan bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-9-da Azərbaycana işgüzar səfər edəcək. Dövlət Komitəsindən bildiriblər ki, səfərin məqsədi yerli bələdiyyələr və özünüidarəetmə orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq, turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahələrində təcrübə mübadiləsi təşkil etmək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq, qardaşlıq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməkdir. Bu məqsədlə nümayəndə heyətinin Azərbaycanın müvafiq dövlət orqanlarında görüşlərinin keçirilməsi, Bakı şəhərinin müasir siması ilə tanışlığı və Azərbaycanın müxtəlif regionlarındakı mədəniyyət, tarixi-memarlıq abidələrini ziyarəti nəzərdə tutulur.

Nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə də səfər edəcək. Qonaqlar Cocuq Mərcanlı kəndində işğaldan azad olunduqdan sonra qısa müddətdə aparılmış və davam edən tikinti-quruculuq, yenidənqurma işləri ilə tanış olacaq, "Aprel şəhidlərinə xatirə" abidə kompleksini ziyarət edəcək, Azərbaycan-Türkiyə Qardaşlıq Parkının salınması məqsədilə açılmaqda olan kampaniyasının və Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında "qardaş şəhər" niyyət protokolu imzalanması mərasimində iştirak edəcəklər. Səfər çərçivəsində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanması da nəzərdə tutulur.

Ərəb bloger: Bakı artıq şopinq məkanına çevrilib

Bakı Şopinq Festivalı unikal mövsümi hadisədir. Bu festival Azərbaycanın turizmin inkişafı sahəsində qısa vaxt ərzində böyük irəliləyişə nail olduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına turizm eksperti, tanınmış ərəb blogeri, "Kunuz əs-Siyaha" turizm konsaltinq qrupunun təsisçisi Ənvər Abdullah Əbu Nəcm deyib.

Bakı Şopinq Festivalının dünyanın bir sıra analoji festivalları ilə rəqabət apara bildiyini deyən bloger onun sosial şəbəkələrdə, yerli və dünya KİV-lərində geniş işıqlandırıldığını vurğulayıb. Budəfəki festival müdhiş endirimlərlə turistlərin diqqətini çəkib. Bakı artıq unudulmaz şopinqin məkanına çevrilib.

Qeyd edək ki, ərəb bloger sosial şəbəkələrdə turizmle bağlı paylaşımları ilə məşhurdur. Onun "twitter"-də idarə etdiyi "Azərbaycan ərəblərin gözü ilə" səhifəsinin 15 minə yaxın izləyicisi var. Ənvər Abdullah Əbu Nəcmnin təsisçisi olduğu Kunuz əs-Siyaha qrupunun "Türkiyə ərəblərin gözü ilə" "twitter" səhifəsinə isə 158 min insan baxır. Bunlarla yanaşı, qrupun "telegram", "youtube" və b. şəbəkələrdə də hər iki adda səhifələri mövcuddur.

Ermənistan mətbuatı ölkədə əhalinin sayının kəskin şəkildə azalması ilə əlaqədar həyəcan təbili çalır

Ermənistan mətbuatı ölkədə əhalinin sayının kəskin şəkildə azalması ilə əlaqədar həyəcan təbili çalır. Yerli mətbuatın yazdığına görə, Ermənistanda əhalinin sayı sabit qaydada azalır ki, bu da ölkənin gələcəyini qeyri-müəyyən vəziyyətə salıb. Ölkənin milli statistika xidmətinin cari ilin ötən 9 ayında demografik vəziyyəti əks etdirən rəqəmləri dərc etməsi vahimə yaradır.

Birinci diaqramda görüldüyü kimi, 2008-ci ildən başlayaraq doğuşların sayı azalır. Cari ilin 9 ayında isə doğuşların sayı kəskin azalıb. Bu müddətdə Ermənistanda cəmi 27 min 655 uşaq doğulub. Təqdim olunan 2-ci diaqramda isə ölüm sayının artması meyli əks olunub. Cari ilin 9 ayında Ermənistanda 20 min 658 ölüm qeydə alınıb. Lakin rəsmi statistika-



Abşeron yarımadasının bəzi yerlərində hava çiskinli olacaq

layim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabis güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabis güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 14-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən

yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabis güclənəcək.

Havanın temperaturunun gecə 5-10°, gündüz 15-19° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 14-18° isti, dağlarda gecə 1-4°, gündüz 5-9° isti olacağı gözlənilir.

ya görə, əhalisinin sayı 3 milyondan bir qədər çox olan ölkə üçün bu qədər ölüm sayı faciədən başqa bir şey deyil. Əhalinin azalmasına dəlalət edən emiqrasiya amili nəzərə alınmayıb. Əgər əhalinin ölkədən birdəfəlik və ya müvəqqəti olaraq köçüb getməsinə də nəzərə alsaq, onda vəziyyətin doğrudan da vahiməli olduğunu və Ermənistanın gələcəyinin qaranlıq görüldüyünü anlayırıq. Yuxarıda göstərilən faktlar Ermənistan prezidenti Serj Sarkisyanın əhalinin sayını 4 milyona çatdırmaq haqqında proqramı, yumşaq desək, real deyil.

POEMA

(Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara ithaf edirəm!)

Şəkər xəstələri çoxdur dünyada,
Qorxudur kabustək həтта rüyada.
Qismətə olursan aciz bəlaya,
Onda gərəkdir olmur heç bir davaya.
Şəkər də belədir tutar hər kəsi,
Ondan qorunmağın yoxdur çarəsi.
Bu dərddin əlacı tapılmır hələ,
Kimi yaxalasa, bürüyür qəmə.
Diabet yaşayır ehtiyac üçə,
Biliklə, maariflə çatarsan gücə.
Üçüncü mətinlik gərəkdir bilin,
Bəhsimlə açırım bunların sirrin.
Deyirəm sözümlü qısa və kəsə,
Məcburi deyildir, əsla heç kəsə.
Başqa cür verərdim kəlama düzüm.
Poetik dedim ki, seçilsin sözümlü.
Sağlamlıq hər kəsə Göydəndir qismət,
Təbabət elmində var böyük hikmət.
Uzun yaşamağın çoxdur mənası,
Yeməyin, ruzinin var öz duası.
Uzunömürlü həyat iki cür olur,
Birinci, ölçüsü illərlə dolur.
Mənadan yaranır ikinci vahid,
Yaxşı əməllər savaba aid.
Şəkərə güc verir yeyəndə üç şey,
Mədənin altını eləyirlər key.
Mal eti, qızartma, bir də qara çay,
Damarlar onlardan eyləyir haray.
İndisə, deyirəm bunlardan tək-tək,
Mədədə hər şeyi zamanında ek.
Bir də ki, qəddərdən çıxma yuxarı,
Nə də ki, boş qoyub etmə tamarzı.
Hərgah, yeyilməsə qara mal eti,
Bərkiməz mədənin altının eti.
Arpa xəmirindən düzəlir kətə,
Salmanca olanda nə gərəkdir etə?
Keçinə bilməsən ətsiz günləri,
Azaldıb, çoxalt sən rahat günləri.
Çəpişin ətidir dərman hər dərdə,
Çox olsa zərərdir o tərəvətə.
On qram piy udsu, istili xəstə
Ona gərəkdir deyil daru bir dəstə.
Əzalar sızlayır qızartmalardan,
Bacarsan uzaq ol, dediyim tamdan.
Şəkərə, duza da o zərərlidir,
Bunu başa düşmək çox dəyərlidir.
Qara çay dəyişir tərkibin qanının,
Adıteq qaraldır surətin rəngin.
Palıd qabığına nadirdir dəmi,
Qızılgül qarışsa, dağidar qəmi.
İlboyu içilsə babənə çayı,
Çoxalar bədənin sağlamlıq payı.
Darçınla zəncəfil çayını içsən,

SAĞLAMLIQ
HƏR KƏSƏ
GÖYDƏNDİR
QİSMƏT

Qanda əsər olmaz yaranmış piyden.
Bir az da söyləyim başqalarından,
Onların əvəzsiz faydalarından.
Çox dərdə davadır sarı balqabaq,
Amma o, yeyilməz acıdan qabaq.
Tumunu döysələr, iyde tozuna,
Məlhəmdir cütlərə, ifraz yoluna.
Balqabaq, yerkökü, zeytunun yağı,
Təmizlər daxildən zəhərli yağı.
Əvvəllər olmayıb Çində təbabət,
Daşınıb buradan gül, çiçək və xətt,
Qədimdir tarixi türkçərənin,
Yazmasaq itəcək sirri bu elmin.
Daşınıb bol nemət min bir sirriylə,
Dəriyə xətt salmış min cilidiylə.
Min dərdə dərmandır yer dombalanı,
Çiy yese sağaldar təbdə olanı.
Bu bir möcüzədir çıxır torpaqdan,
O sonra partladır yeri yağışdan.
Çiyi və bişmiş yeyilir əllə,
Qənimdər həm duza, həm də ki, qəndə.
Çeynəyib udanda acı badamı,
Yatağa qoymayır halsız adamı.
Çox dərdə çarədir yaği və özü,
Tərəvət getirib nurladı üzü.

Bütün zəif əza ondan güc alır,
Bu fayda bolluğu yalnız ondadır.
Mövsümdə bol olur göy qazayağı,
Çox yesən dirçəldir əli, ayağı.
Yer qozun mixəklə döysələr əgər,
Dişin ağrısına o, bir sədd çəker.
Yeyilsə sübh, axşam çoxlu ağartı,
Dişlərdə yaranmaz erkən qaraltı.
Şüyüd faydalıdır qarın köpünə,
Kişiyə az gərəkdir yarpız və nanə.
Şişləri əridir qanqalın kökü,
Limonun qabığı gənc saxlar tükü.
Təndirdə yapılır kətə, küt, əppək,
Ləzzətli, dadlıdır, həm də ki, qəşəng.
Doşabla sağalar bütün nəfəslik,
Ona qüvvət verər pencər, əvəlik.
Faydası çox olar qara ciyəre,
Tutun qurususa məlhəm hər yerə.
Yay başı çox olur kövşəndə kəvər,
Dovşan xəbər tutur insandan əvvəl.
Gərəkdir yığasan onu toranda,
Sənə qismət deyil, sübhə qalanda.
O da ki, itilər hər küt yaddaşı,
Təmizlər əsəbdən beyin və başı.
Ürəyə güc verir kəvər çiçəyi,
Min dərdə dərmandır körpə ləçəyi.
Dəmlənib içilsə maldili gülü,
Yuxuya gətirər öten bülbülü.
Tanrı bölgüsüdür dincliyə gecə,
Tox olsan əzalar dincəlsin necə?
Çarəsi tapılmır yuxu dərdinə,
Erkən qalmalısın onun qədrinə.
Bütün əzalara vacib hərəkət,
Yüyürsən bil, ömrün bağlar bərəket.
İsti qum sağaldar bədəndə yeli,
Çox gəzsən, dirçəldər əyilmiş beli.
Hər mövsüm həcamət edilsə əgər,
Qanda olan dərdə əncam çəkiler.
Burda nöqtə qoydum yemək bəhsinə,
Çox yazsam sözlərim düşər tərsinə.
Sonra yenə də deyirəm bunu:
İnsana buyruqdur düz qidalansın,
Ayaqla bolluca yeri dolansın.
Yürümək imkanı Tanrıdan gəlib,
Tənbəllik insanın ruhuna qalib.
Hər kəsə diləyim səlamət qalsın,
Şəkərli xəstələr mətinli olsun.
Bunca, söylədim həyat dərşini,
Çatdırdım loğmanın nemət bəhsini.
Yazı da bəxşişdir Allahdan bizə,
Məlhəmdir ürəyə, oxuyan gözə.
İznlə bitirim burda sözümlü,
Əfv edin, öydümsə əgər özümü.

Sabir ŞAHTAXTI,

Siyasi elmlər üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Poema müsabiqəyə təqdim edilmək üçündür

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi
həbsdən qaçan məhbusla bağlı məlumat yayıblar

Oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, məlumatın dəqiqləşdirilməsi məqsədilə aparılan yoxlamalarla Etibar Məmmədovun və İlqar Əzimovun noyabrın 1-də saat 23 radələrində sonuncuya məxsus avtomobilə paytaxt sakinləri Anar Əsgə-



rov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstərilib.

Əməliyyat qrupu tərəfindən qanun-

vericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb. Onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılaraq tutulub.

Cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkarlanıb götürülüb. Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

S-400 komplekslərinin sifarişini
üzrə Türkiyə ilə müqavilənin
qiyməti 2 milyard dolları ötüb

S-400 "Triumf" zenit raket komplekslərinin sifarişini üzrə Türkiyə ilə müqavilənin qiyməti 2 milyard dolları keçib. Bunu "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl Rusiya Prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin Türkiyəyə S-400 komplekslərinin çatdırılması üzrə müqavilənin icrasına hazırlıq görüldüyünü deyib. Türkiyə Müdafiə Sənayesi Katibliyinin sədr müavini İsmayıl Demirin sözlərinə görə, C-400 sistemlərinin çatdırılması iki il ərzində başlayacaq.

Uzaq məsafəli zenit raket sistemi - S-400 "Triumf" Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini aprel ayında silahlanmaya S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin daxil olduğunu qeyd edib.

3 noyabr 2017-ci il

TƏRS BAXIŞ

Rəsul Quliyev yenə də müxalifətdə aranı qatdı

AXCP və Müsavat həm bir-biriləri ilə, həm də eks-spikərə qarşı birgə mübarizə aparırlar

Son günlər AXCP və Müsavat arasında baş verən qarşıdurma-lar yenidən qızışmış və yaşanan ziddiyyətlərə səbəbkar kimi yenidən eks-spiker R.Quliyevin olduğu bildirilir. Daha doğrusu, iki barışmaz və düşmən münasibətində olan müxalifət partiyalarının "liderləri" arasındakı dava-dalaşın baskarı R.Quliyevdir. Məsələ ondadır ki, bu münaqişənin kökü 2013-cü ilə - "Milli Şura"nın təsis olunduğu vaxta təsadüf edir. Hələ o zamanlara sabiq spiker Müsavat partiyasının keçmiş başqanı İ.Qəmbərə qarşı müəyyən hücumlar edirdi. Bu məsələdə R.Quliyevə dəstək isə birbaşa AXCP sədri Ə.Kərimlidən gəlirdi. Çünki həmin vaxtlar "Milli Şura"da əsas söz demək statusu üstündə kəskin mübarizəyə start verilmişdi. Müsavat partiyası da "Milli Şura"da təmsil olunduğuna görə, bu mübarizə Ə.Kərimli ilə İ.Qəmbər arasında yansırdı.



müsavatçıları hədəfə alan "GAP"çılar hücum faktorundan maksimum şəkildə yararlanmağa cəhd edirlər

Ümumiyyətlə, bu partiyanın "cırdan" olmasına rəğmən, AXCP və Müsavata meydan oxuması isə elə-belə baş vermirdi. Çünki "GAP"ın arxasında Quliyevin maliyyə dəstəyinin dayandığı belli olub. Ona görə də, bu partiya, artıq qeyri-rəsmi şəkildə R.Quliyevin təbliğatını aparmağa başlayıb. Üstəlik sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçıları hədəfə alan "GAP"çılar hücum faktorundan maksimum şəkildə yararlanmağa cəhd edirlər. Beləliklə, R.Quliyevin "2018" maraqları artdıqca, AXCP və Müsavat partiyaları arasındakı qarşıdurma da güclənir. Yeni bu partiyalar bir-birilərini vaxtilə eks-spikərə dəstək verməkdə, ona həddən artıq qiymət verməkdə günahlandırılır. Digər tərəfdən, onlar R.Quliyevə qarşı da çıxış etməklə, düşərgədəxili vəziyyətin nə həddə olduğunu nümayiş etdirmiş olurlar. Bütün mənələrdə, 2018-ci il prezident seçkiləri ərəfəsində ənənəvi düşərgədəki vəziyyətin çərçivədən çıxaraq, daha ağır durumlara düşəcəyini, artıq indidən proqnozlaşdırmaq olar. Necə deyərlər, keçmiş spiker düşərgədə aranı qatmağı bacarıb.

Rövşən RƏSULOVA

Rəsul Quliyev partiyalar arasındakı soyuq münasibətləri daha da soyutmaq, savaşı isə qızıqdırmaq planını işə salmağı özünə əsas plan kimi götürüb

Sonradan Müsavatın "Milli Şura"nın belli ittihamlarla tərək etməsi ilə bu söhbət qapansa da, indi yenidən qızıqmağa başlayıb. R.Quliyev isə, artıq Ə.Kərimlini də dəstəkləmədiyini deməklə, bütövlükdə, hər iki "liderə" savaşı meydanı açdığını gizlətmir. Məqsəd isə 2018-ci ildə keçiriləcək prezident seçkilərində həm Ə.Kərimlini, həm də İ.Qəmbəri siyasi cəhətdən məhv etməkdir. Düzdür, hazırda

İ.Qəmbər Müsavatın başqanı olmasa da, "MSDM" adlı təşkilata rəhbərlik etməklə, siyasi arenada qalmaq şansını qoruyur. Əbəs deyil ki, onun öz yerinə saxta seçki yolu ilə təyin etdiyi A.Hacılı da artıq bir neçə dəfə açıqlamasında İ.Qəmbərin 2018-ci ildə namizəd kimi irəli sürüləcəyini bildirib. Əlbəttə, bütün bunların qarşısını almaq üçün R.Quliyev partiyalar arasındakı soyuq münasibətləri daha da soyutmaq, savaşı isə qızıqdırmaq planını işə salmağı özünə əsas plan kimi götürüb.

Başqa tərəfdən, R.Quliyevin maliyyələşdirdiyi "Gələcək Azərbaycan Partiyası" da artıq bu prosesə qoşulub.

Sosial şəbəkələrdə cəbhəçilərlə

Müxalifət düşərgəsində xaricə işləyən yaltaqlar qrupu mövcuddur

ABŞ-da səfərdə olan "Milli Şura" deyilən qondarma qurumun sədri Cəmil Həsənli iştirakçısı olduğu toplantılarda, görüşdüyü anti-Azərbaycan mövqeli qüvvələr önündə Azərbaycanın uğurlarına kölgə salmaq yolu tutdu, şəhər - böhtan xarakterli fikirlər səsləndirdi. Sual yaranır: nəyə görə müxalifət başbirlərləri sərhədi keçən kimi Azərbaycana qarşı qərəzli mövqə nümayiş etdirirlər? Söhbət etdiyimiz müsahiblərimiz bunun səbəbini müxalifət partiyası sədrininin müstəqil olmaları və xarici qüvvələrdən maddi və mənəvi yardım almaları ilə əlaqələndirdilər.

dıcı qüvvələr, elə hesab edirlər ki, bu cür hərəkətləri ilə xaricdə olan havadarlarının gözlərində ucalacaqlar. Müxalifət təmsilçiləri hər fürsətdən yararlanmağa çalışıblar. Bütün bunlar öz şəxsi mənafeələrinə hesablanıb. Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı



xaricdə olan havadarlarına yaltaqlanmaq üçün Azərbaycan haqqında şəhər - böhtan xarakterli informasiyalar yayırlar. Bu gün dağıdıcı müxalifət düşərgəsini təmsil edən şəxslər xarici qüvvələrin maraqlarını icra etməklə məşğul olurlar. Özlərini müxalifət adlandıran qüvvələr eyni yerdən - mərkəzdən idarə olunurlar.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə

İctimai Birliyinin sədri Anar Xəlilov:

- Müxalifət liderləri, həmişə olduğu kimi, xalqın dəstəyini itirdiklərindən xaricdə özlərinə himayədar axtarırlar. Bununla da, məkrli qruplardan maddi və mənəvi dəstək əldə edirlər. Bu dəfə də belədir. Növbəti il keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsi dağıdıcı müxalifət ünsürlər xarici maraqlı dairələrlə geniş əməkdaşlıq əlaqələri qurmağa başlayıblar. Bu baxımdan, C.Həsənli və digərləri xaricə gedən kimi, ilk işləri görüşdükləri şəxslərə Azərbaycan əleyhinə fikirlər səsləndirmək olur. Dezinformasiya xarakterli məlumatları nə qədər çatdırmaq olur? Elə bilirlər ki, nə qədər şəhər - böhtandan istifadə etsələr, bunlara bir o qədər çox maliyyə dəstəyi ayrılacaq. Bir sözlə, yekdil fikir ondan ibarətdir ki, sadəcə, müxalif partiya təmsilçilərinin sərhədi keçən kimi qərəzli olmaqlarının əsas səbəbi, məhz budur - xarici himayədarlarının xoşuna gəlmək.

GÜLYANƏ

Erməni lobbisinin yalaqları

Cəmil Həsənlinin ABŞ-a səfərində məqsədi xaricdə Azərbaycana qarşı mənfi rəy yaratmaqdır

"Milli Şura" deyilən qondarma qurumun sədri Cəmil Həsənlinin prezident seçkiləri ərəfəsi "işgüzar" məqsədlə ABŞ-a yollanaraq, özünü müxalifət lideri kimi təqdim etməsi bir daha onun ikiüzlü siyasətinin təzahürüdür. Məhz bu səbəbdən də, bu gün C.Həsənlinin AXCP sədri Əli Kərimli alət kimi istifadə edir. Ümumilikdə isə, C.Həsənlinin heç bir xarizmatik liderlik keyfiyyətlərinin olmaması ilə yanaşı, intellektual qabiliyyətində xeyli çatışmazlıqların olduğunu da şahidi oluruq. Belə olan halda, görəsən, özünü "şəxsiyyət" adlandıran C.Həsənli şəxsiyyətin nə olduğunu anlayırmı? Bu gün erməni lobbisinin yalağı olan C.Həsənli elə zənn edir ki, bu torpağını-suyunu içərək, çörəyini yeyərək, ABŞ-a səfər etməklə Azərbaycana qarşı mənfi rəy yaratmaq "şəxsiyyət" olmaqdır? Bütün bunlar siyasi riyakarlığın göstəriciləridir. Bu, belə də olmalıdır. Çünki C.Həsənli yalnız "ləkələ və şübhə yarat" prinsipi ilə hərəkət edən zəttir desək, yanlışdır.

Qaldı ki, C.Həsənlinin Amerikaya getməsinə, bu səfər heç bir halda siyasi səfər deyil, yalnız xaricdə Azərbaycana qarşı mənfi rəy yaratmaqdır. O da bəllidir ki, ölkəmizə qarşı xoş münasibəti olmayan bir neçə amerikalı konqresmeni arasında Kristofer Smitin daim öndəgədən-lərdən seçilməsi, artıq kimsəyə sirr deyil.



Tərəzinin iki gözü və yaxud Smit kimi bədniiyyətli siyasətbazlar

Bəllidir ki, bu gün erməni lobbisinin qazanından yemək yeyən yalaqlar və "sapı özümüzə olan bal-talar"ımız da var ki, onların K.Smit kimi bədniiyyətli siyasətbazlardan heç bir fərqi yoxdur. Onlar da dağıdıcı müxalifət liderləridir. Bu barədə də kifayət qədər faktlar mövcuddur. Onun Müsavatın sabiq başqanı İsa Qəmbərlə, ACP-nin sabiq lideri Rəsul Quliyevlə, AXCP sədri Ə.Kərimli ilə, o cümlədən, "Milli Şura"nın sədri C.Həsənli ilə sıx təmasları var. Elə Cəmil Həsənlinin ABŞ-a getməsi və orada Smit də daxil olmaqla, Azərbaycanın düşmənləri ilə görüşməsi deyilənləri təsdiq etməkdədir. Səfər zamanı C.Həsənli Azərbaycanda səfir olmuş və şəxsi biznes maraqlarını ölkəmizdə reallaşdırma bilmədiyinə görə ölkəmizə ermənilər qədər qənim kəsilmiş Riçard Kozlariçlə də görüş keçirib, təlimatlar verib. Ancaq tərəzinin iki gözü olan radikal müxalifət və Riçard Kozlariç bilməlidirlər ki, onların Azərbaycan-ABŞ münasibətlərindəki strateji tərəfdaşlığı pozmaq məqsədləri baş tutmayacaq. Çünki Azərbaycana dəfələrlə səfər etmiş yüksək çinli ABŞ rəsmiləri ölkəmizin beynəlxalq və regional təhlükəsizliyin təminində, əməkdaşlığın inkişafında və bölgədə davamlı sülhün qorunmasında rolunu hər zaman vurğulayıblar. K.Smitin isə canfəşanlılığı baş tutmayacaq və Ə.Kərimli və onun ətrafının Azərbaycana qarşı məqsədyönlü tərribatçı fəaliyyətinə son qoyulmalıdır. Çünki artıq bu anti-millət dəstəsinin tam ifşa olunması, onların ölkənin siyasi səhnəsindən kənarlaşdırılmasının vaxtı çatıb.

Rəfiqə HÜSEYNOVA

Azadlıq Hərəkətçiləri Birliyinin sədri Təhmasib Novruzov:

- Hər zaman müxalifət düşərgəsini təmsil edən şəxslər sərhədi keçən kimi, reallığı özündə əks etdirməyən fikirlər səsləndirməyə başlayırlar. Dağı-

Ulu Öndər Heydər Əliyev tolerant və multikultural mədəniyyət haqqında

Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin Şərqlə Qərbin sintezindən ibarət olduğunu xüsusi qeyd edirdi: "Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda, Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də, öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımı işlər görmüşük".

Ulu Öndər insanların, xüsusilə, azərbaycanlıların milli və dini tolerantlığa malik olmasını yüksək qiymətləndirirdi: "İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar".

Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarix boyu insanların müxtəlif dinlərə etiqad etmələrinə baxmayaraq, ölkədə həmişə tolerant münasibətinin, dialoq mədəniyyətinin mövcud olduğunu göstərirdi: "Avropa ilə Asiyanın qovuşduğunda, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştlük və atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyümüz kimi, indi də yaşamaqdadır".

Ulu Öndər Heydər Əliyev Azərbaycanda milli və dini mənsubiyətə görə heç vaxt münafişənin olmadığını xüsusi qeyd edirdi. Biz öz milli köklərimizi, dini mənsubiyətimizi qorumuşuq və qoruyacağıq. Mənəvi ənənələrimizi və adətlərimizi qoruyub inkişaf etdirəcəyik. Ancaq bununla bərabər, biz ümumbəşəri dəyərlərdən də bəhrələnirik. Hesab edirik ki, bizim milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlər ilə birgə inkişaf etməsi və onların sintezi xalqımızın gələcəyi üçün, inkişafı üçün daha da əhəmiyyətli olacaqdır.

Hər kəs hansı dinə mənsubdursa, həmin dinə ibadət edir. Lakin bu, Azərbaycanda insanların qarşılıqlı anlaşma şəraitində yaşamaqlarına mane olmur, burada milli və dini mənsubiyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Ulu Öndər Heydər Əliyev milli və dini dözümlülüüyü və tolerantlığı Azərbaycan xalqının əsas milli xüsusiyyətləri hesab edirdi: Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmət-

lə yanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir. Azərbaycan xalqının ən gözəl xüsusiyyəti onun yüksək mənəviyyətə malik olmasıdır. Azərbaycanda milli həmrəylik, milli birlik hissləri yüksəlibdir, Azərbaycanda ictimai-siyasi sabitlik artıq dönməz olubdur və bunların da nəticəsində cəmiyyətimiz uğurla inkişaf edir, dövlətimiz öz fəaliyyətini göstərir və beləliklə də, xalqımız rahat yaşayır.

Azərbaycan xalqına xas olan insanpərvərlik və tolerantlıq kimi yüksək və mənəvi keyfiyyətlər tarixən Azərbaycanda milli, irqi ayrışdırıcılıq və dini dözümsüzlük zəminində humanizmə ziddi halların baş verməsini istisna etmişdir.

Ulu Öndər Azərbaycan xalqının Şərq köklərindən, ənənələrindən ayrılaraq Qərb sivilizasiyasının və ümumbəşəri dəyərlərin sintezinə əsaslanan nadir, multikultural və tolerant bir mədəniyyət yaratdığını, Qərbin və Şərqlin müttərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yayması ilə fəxr edirdi: "Azərbaycan xalqı təkə indi yox, hələ o vaxtlarda da ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyası-

Bizim xalqımızın və dövlətimizin hər şeyi var. Ölkəmizin gözəl təbiəti və təbii sərvətləri var. Biz istəyirik ki, xalqımızı Avropa dəyərlərinə daha da yaxınlaşdıraq.

Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi və dünya dəyərlərinə yiyələnmək qabiliyyəti artıq hamıya məlumdur".

Ulu Öndər göstərirdi ki, Azərbaycanın bütün vətəndaşları eyni hüquqludur: "Dinindən, dilindən və irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır".

Ulu Öndər Heydər Əliyev islam dininin insanlar arasında tolerant münasibət təbliğ etməsini yüksək dəyərləndirirdi: "Adamları humanizmə, şəfqətə, nəcibliyə və yüksək mənəvi dəyərlərə səsləyən dinlərin bəşər tarixində rolu əvəzsizdir. Silahların danışdığı, Uca Tanrının günahsız bəndələrinin acı məhrumiyyətlərə düşər olduğu bir vaxtda insanlara dözümlük, mərhəmət və qarşılıqlı hörmət duyğuları təlqin edən Müqəddəs Allah kəlamlarına dünyamızın böyük ehtiyacı var. Bəşəriyyət üçün sülhə və barışıqna nail olmağın yo-

Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarix boyu insanların müxtəlif dinlərə etiqad etmələrinə baxmayaraq, ölkədə həmişə tolerant münasibətinin, dialoq mədəniyyətinin mövcud olduğunu göstərirdi: "Avropa ilə Asiyanın qovuşduğunda, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştlük və atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyümüz kimi, indi də yaşamaqdadır."

na çalışmışdır. Bizim xalqımız və millətimiz Avropa dəyərlərini qəbul edib bu istiqamətdə inkişaf etmək istəyirik. Avropa dəyərləri çox böyük səhni əhatə edir. Bunun ən böyük hissəsi insanların yaşayışıdır, ev şəraitidir və yaşadığı yerlərə göstərilən münasibətdir. Dünyada Azərbaycan xalqı var, qədim tarixə malik olan, özü də çox zəngin tarixə malik olan Azərbaycan xalqı var. Dünyada müstəqil Azərbaycan dövləti var.

lu Tanrı nuruna tapınmaqdan, mənəvi ruhani kamillikdən keçib gədir. Yer üzərində yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-birilə xoş məramda, sülh şəraitində, birbirinə qarşılıqlı hörmət və qarşılıqlı ehtiram şəraitində yaşasınlar. Ona görə də, din xadimlərinin vicdana çağırış, səbir, sülhün təmin olunması ilə bağlı təşəbbüsləri həm Allahın göstərdiyi yolla getmək deməkdir, həm də yer üzərində insanların sülh şəraitində yaşamaqlarına böyük köməkdir".

Ulu Öndər bütün bəşəriyyəti milli və dini dözümlülüüyü tolerantlığa və multikulturalizmə dəvət edirdi: "Bizim hər birimizin borcu - bütün dinlərə, bütün əqidələrə, milliyyətindən asılı olmayaraq, bütün adamlara hörmət etməkdən ibarətdir. Biz hamımız bu Yer kürəsinin insanlarıyıq və hansı dinə, millətə mənsubluğumuzdan asılı olmayaraq, bir-birimizə hörmət etməli və bir-birimizi qiymətləndir-

məliyik. İnsan qurmalıdır, yaratmalıdır. İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır. İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyətindən asılı olmayaraq, həmişə insanları dostluğa, həmrəyliyə və birliyə dəvət etmişdir. Azərbaycan torpağı əsrlər boyu müxtəlif etiqadlara tapınan insanlar üçün doğma vətən olmuşdur".

Ulu Öndər islam dinini azərbaycanlıların tolerant və multikultural mədəniyyətinin ayrılmaz tərkib hissəsi hesab edirdi: "İslam həmişə insanları sülhə və barışıqna dəvət edibdir. Biz dinimizin bütün qanunlarına sadıq. Müttərəqqi islami dəyərlərə qayıdış, milli-dini ənənələrin dirçəldilməsi cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində misilsiz rol oynayan amillərdəndir. Oruluq Allah üçündür və müqəddəs dinimiz qarşısında mənəvi borcdur. İnsanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi dəyərlərin, dostluq və humanizm prinsiplərinin bərqərar olunmasında dinin mühüm rolu vardır. Azərbaycanda, nəinki din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur. İslam dini yaranandan indiyə qədər kürrəy-ərzin insanların çox bir hissəsini düz yola, ədalətə, saflığa, paklığa, yüksək mənəviyyətə yönəlmiş və onların belə yaşamasını təmin etmiş bir müqəddəs dindir".

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

Dubayda iki əcnəbi lotereyada hərəyə 1 milyon dollar qazanıblar

50 yaşlı hindli ekspat (əcnəbi işçi) "Dubai Duty Free" lotereya oyununun növbəti tirajı nəticəsində dollar milyonçusuna çevrilib.

AZƏRTAC "GulfNews" nəşrinə istinadən xəbər verir ki, artıq 27 ildir Birləşmiş Ərəb Əmirliklərində yaşayan bu şəxs Abu-Dabidəki şirkətlərin birində əməliyyatçı-menecer işləyir.

Hər dəfə təyyarə ilə yola çıxanda azı 1 ədəd 1000 dirhəmlik (272 dollar) lotereya bileti almaq adəti bu dəfə ona uduş qazandı. Özünün hesablamalarına görə, milyonu udanadək o, 10 il ərzində təxminən 20 min dirhəmdən 40 min dirhəmədək (5,4 min -10,9 min dollar) sərf edib. Lotereyanın digər qalibi Yaponiyanın 47 yaşlı vətəndaşı Yasunobu Yamadadır. O, lotereya biletini Almaniyaya uçarkən alıb. Dubaya ikinci dəfə səfər edən Yamada təsəvvürünə gətirə bilməzdi ki, bu səfər onu bir anda milyonçuya çevirə bilər. Tirajın daha iki qalibi çox bahalı "Aston Martin Rapide" markalı avtomobil və "BMW R Nine T Racer" motosikli qazanıblar.



Alimlər Xeops ehtiramında gizli otaq aşkarlayıb

Alimlər Misirdəki Xeops ehtiramında əvvəllər məlum olmayan gizli otaq aşkarlayıb. Bu barədə məlumatı "Nature" jurnalı yayıb. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həmin otağın uzunluğu ən azı 30 metrdir. O, Böyük qalereyanın altında yerləşir və dar maili dəhliz şəklindədir. Gizli otaq ehtiramda kosmik şüaların köməyi ilə aparılan tədqiqat zamanı aşkarlanıb. Tədqiqat zamanı alimlər içəriyə daxil olmadan ehtiramda boşluqları göstərməyə imkan verən myuon (leptonlar ailəsindən olan elementar hissəcik növlərindən biri) radioqrafiyası metodundan istifadə ediblər. Mütəxəssislər otağın hansı məqsədlə istifadə olunduğunu hələlik müəyyən edə bilməyiblər.



Qeyd edək ki, bu ehtiram təxminən 4,5 min il əvvəl, IV qədim Misir sülaləsinin hakimiyyəti illərində daha çox Xeops kimi tanınan firon Xufunun əmri ilə tikilib. O, uzun müddət dünyanın ən hündür tikilisi olaraq qalıb. Qahirə şəhəri yaxınlığında yerləşən ehtiramın hündürlüyü 139 metr, eni isə bünövrəsində 250 metrdir. Dünyanın ən qədim və iri tarixi abidələrindən biri olan Xeops ehtiramının necə tikildiyi barədə hələ də vahid fikir mövcud deyil.

Serxio Aquero "Mançester Siti"nin tarixinə düşüb

"Mançester Siti"nin hücumçusu Serxio Aquero klubun tarixinə düşüb. Belə ki, argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə qarşılaşmada bunu reallaşdırıb. Belə ki, "şəhərlilər"nin səfərdə 4:2 hesabı ilə qalib gəldikləri görüşdə 3-cü qolun müəllifi olan Aquero bununla "Mançester Siti" tarixinin ən məhsuldar oyunçusu olub. Bütün turnirlərdə qollarının sayını 178-ə çatdıran 29 yaşlı oyunçu 1927-1940-cı illərdə bu klubun formasını geyinmiş Erik Bruka məxsus rekordu yeniləyib.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin I kurs tələbəsi Yusifova Zülfüyyə Asif qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Abşeron rayonu, Masazır qəsəbəsinin 25.10.1977-ci il təvəllüdü sakini Ağayev Tengiz Pərvin oğlunun şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

3 noyabr

Uşu-sandaçılarımız dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıblar

Italiyanın Karrara şəhərində keçirilən uşu-sanda üzrə dünya çempionatında Azərbaycan idmançıları 3 qızıl və 1 gümüş medal qazanıblar. Azərbaycan Uşu-Sanda Federasiyasından AZƏRTAC-a bildirilib ki, beş gün davam edən yarışda dünyanın 60-dan çox ölkəsini təmsil edən idmançılar mübarizə aparıblar. Azərbaycanın uşu-sandaçıları gərgin idman mübarizəsi şəraitində keçən çempionatda inamlı mübarizə apararaq uğurlu nəticələr əldə ediblər.

Ağır çəki dərəcəsində döyüşən Fuad Qasimov və Yuri Kim bütün rəqiblərini məğlub edərək dünya çempionu tutulunu qazanıblar. Medal hesabımızı artıran növbəti idmançı Rüstəm Həsənov olub. O, final döyüşündə məğlub olaraq gümüş medala layiq görülüb.

Çempionatda veteranlar arasında da döyüşlər keçirilib. Uşu-sanda üzrə milli komandamızın məşqçisi, boks üzrə Əməkdar Məşqçi Zaur Məmmədov bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu adına layiq görülüb. Beləliklə, Azərbaycan milli komandası uşu-sanda üzrə dünya çempionatını 3 qızıl və 1 gümüş medalla başa vurub.



"Real Madrid" son 2,5 ildə ilk dəfədir ardıcıl iki səfər oyununda məğlub olub



Qeyd edək ki, kral klubu sonuncu dəfə 2015-ci ildə ardıcıl iki oyunda uduzub. Komanda həmin il La Liqada - "Atletiko Madrid"ə 0:1, "Barselona"ya isə 0:2 hesabı ilə məğlub olub.

"Real Madrid" son 2,5 il ərzində ilk dəfədir ardıcıl iki səfər oyununda məğlub olub. Belə ki, Madrid təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində səfərdə "Tottenham"ə 1:3 hesabı ilə məğlubiyyətə uğrayıb. "Real Madrid" bazar günü isə İspaniya çempionatında "Jirona" klubu ilə səfər oyunundan 1:2 hesabı ilə məğlubiyyətlə ayrılıb.

Torres "Atletiko Madrid"dən ayrılmaq fikrindədir

Ispaniyanın "Atletiko Madrid" klubunun hücumçusu Fernando Torres qış transferi çərçivəsində klubdan ayrılmaq istəyir. 33 yaşlı futbolçu Çin və Amerikadan gələn transfer təkliflərini nəzərdən keçirir. Torres 2015-ci ildən "Atletiko" klubunda çıxış edir və 2017/2018-ci il mövsümündə La Liqa, İspaniya kuboku və Çempionlar Liqasında, ümumilikdə 10 matçda iştirak etsə də, oyunu ilə yadda qala bilməyib. Qeyd edək ki, "Atletiko Madrid" Çempionlar Liqasında Azərbaycan çempionu "Qarabağ" ilə birgə "C" qrupunda yer alıb.



Azərbaycan güləş üzrə dünya kubokunda təmsil olunacaq

Dekabrın 1-2-də Çuvaşyanın paytaxtı Çeboksarıda sərbəst güləş üzrə qadınlar arasında dünya kuboku yarışları keçiriləcək. AZƏRTAC xəbər verir ki, 8 çəki dərəcəsində yarışlarda Azərbaycan yığması da iştirak edəcək. Azərbaycanın qadın güləşçilərinin rəqibləri Yaponiya, Çin, ABŞ, Monqolustan, İsveç, Ukrayna və Rusiya komandaları olacaq. Qadınlar arasında sərbəst güləş üzrə dünya kuboku 2001-ci ildən keçirilir. Bu yarışları Yaponiya digər ölkələrdən daha çox - 5 dəfə qəbul edib. 2007-ci ildə qadın güləşi üzrə ilin baş komanda turniri Krasnoyarskda, 2015-ci ildə isə Sankt-Peterburqda keçirilib. Fransa isə bu turnirə 3 dəfə - 2001-ci, 2005-ci və 2011-ci illərdə ev sahibliyi edib.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 5500